




XALQ QƏZETİ

№ 24 (28996) 31 yanvar 2019-cu il, cümə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezidentin Mətbuat Xidmətinin məlumatı



❑ Yanvarın 29-da ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq

və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə **qərara alıram**:

1. Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü'nün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilsin.
2. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respubli-

kasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1040; 2010, № 9, maddə 771; 2011, № 12, maddə 1139; 2013, № 8, maddə 896; 2016, № 1, maddə 64; 2018, № 5, maddə 936) 1-ci hissəsində "242 (iki yüz qırx iki)" sözləri "300 (üç yüz)" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 yanvar 2019-cu il

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun

müddələrinin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2019-cu il

❑ Son 15 il Azərbaycanın müasir tarixinə iqtisadi, sosial, siyasi və mədəni inkişafının dönüş mərhələsi kimi daxil olub. Bu dövr ərzində uğurla həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dünyaya özünün nadir iqtisadi inkişaf modelini təqdim edib. Ölkəmiz Cənubi Qafqazın iqtisadi coğrafiyasını dəyişdirməyə qadir olan möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürüb.

müəssisələrinin yaradılması, iş yerlərinin açılması ölkəmizin ümumi inkişafına böyük təkan verib, dövlətimizin qüdrətini artırır, müstəqilliyimizi möhkəmləndirir. Respublikada reallaşdırılan nəhəng transmilli infrastruktur layihələri Avra-siyanın enerji və nəqliyyat xəritəsini dəyişib. Oğuz-Qəbələ-Bakı kimi nəhəng

Azərbaycanın uğurlu xarici siyasəti dünya miqyasında güclü ölkə kimi tanınmağımızı təmin edib



❑ **Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir.**

Bu siyasi kursun nəticəsi olaraq Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının – BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Ötən illərdə ölkəmizin üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənib

və möhkəmlənib. Bu əlaqələr ötən il də uğurla davam etdirilib.

2018-ci il bir sıra uğurlarla, o cümlədən xarici siyasət sahəsində əldə olunan tarixi hadisələrlə yadda qaldı. Azərbaycan yenə də mötəbər nüfuzlu qurumların tədbirlərini keçirdiyi məkana çevrildi.

Ötən il ərzində Ermənistan – Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra beynəlxalq təşkilatlar tərəfindən maraqlarımıza cavab verən önəmli sənədlərin qəbul edilməsinə nail olunub.

Hər il olduğu kimi, ötən il də həyata keçirilən xarici siyasət qarşılıqlı hörmət və bərabərhuquqluluq əsasında iki və çoxtərəfli münasibətlərin inkişafı,

təhlükəsizliyin, iqtisadi və sosial rifahın dayanıqlılığının təmin edilməsi, eləcə də mədəni təşəbbüslərin artırılması istiqamətlərinə yönəldilib. Azərbaycanın uğurlu xarici siyasəti güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləməsində böyük rol oynayıb.

Bu müddət ərzində dünya birliyindəki mövqelərimiz daha da möhkəmlənib. Dövlətimizin başçısının ötən il 16 xarici ölkəyə səfər etməsi, həmçinin 16 dövlət və hökumət başçısının Azərbaycana rəsmi səfəri xarici siyasətimizin uğurlarını əks etdirən faktlardır. Bu səfərlər çərçivəsində müzakirə olunan məsələlər, imzalanmış sənədlər ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayını daha da artırıb, əlaqələrimizi genişləndirmişdir. Eyni zamanda, ölkəmiz beynəlxalq təşkilatlar çərçivəsində uğurla fəaliyyət göstərmişdir. Bütün bunlar ikitərəfli əlaqələrimizin nə qədər geniş olmasından xəbər verir.

(ardı 7-ci səhifədə)

Prezident İlham ƏLİYEV: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir



Respublikamız regional iqtisadiyyatın lokomotivinə çevrilib, Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi özünü təqdim edib, hazırda isə beynəlxalq Şərq-Qərb, Şimal-Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə

yerinə yetirməkdədir. Bütün bunların sayəsində təbii olaraq Azərbaycanın regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli yüksəlib.

Bu dövrdə bölgələrin siması müasirləşib, həyata keçirilən tikinti, abadlıq-quruculuq işləri, yeni sənaye

su kəməri inşa edilib. Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu tikilib.

Azərbaycanda böyük gəmiqayırma zavodu inşa edilib. Bu müəssisə hazırda bütün növ gəmilər istehsal edə bilmək gücündədir. İstifadəyə verilən Ələt Dəniz Ticarət Limanı isə Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanıdır.

Bölgədə, Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə ən önəmli layihə olan Bakı-Tbilisi-Qars demir yolu istifadəyə verilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi iqtisadiyyata böyük valyuta axını təmin edib.

"ASAN xidmət" kimi Azərbaycan brendi dünyaya təqdim edilib və bu, beynəlxalq miqyasda yüksək qiymətləndirilib. Mənzil İnşaatı Dövlət Agentliyinin – MİDA-nın fəaliyyətə başlaması ilə vətəndaşların sosial evlərə təminatı məsələsi də öz həllini tapıb.

(ardı 2-ci səhifədə)



Con Boltonun Azərbaycan Prezidenti ilə telefon danışığı bir daha göstərir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı tərəfdir

» 3



Prezident İlham ƏLİYEV: Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir

» 4



Səfir: Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi iki dəfəyə yaxın artıb

» 9



"Total" Böyük Britaniyada iri qaz yatağı aşkarladı

» 12

Prezident İlham Əliyev görkəmli alim Toğrul Bağirovun vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin global enerji üzrə aparıcı eksperti, siyasi elmlər doktoru, professor Toğrul Adil oğlu

Bağirovun vəfatından kədərlandiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!



Azərbaycanlı alim Toğrul Bağirov enerji diplomatiyası sahəsində görkəmli mütəxəssis idi

□ **Bakı Nobel İrsi Fondunun sədri, Moskva beynəlxalq neft klubunun icraçı vitse-prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Amerika-Rusiya İlgüzar Şurasının daimi üzvü, siyasi elmlər doktoru, professor Toğrul Bağirov 65 yaşında vəfat edib.**

Toğrul Bağirov 1954-cü ildə Bakıda anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra keçmiş SSRİ Xarici İşlər Nazirliyində, SSRİ-nin BŞ-dəki səfirliyində, BMT-nin Cenevrə nümayəndəliyində işləyib. Daha sonra intellektual biznes sahəsinə keçib, beynəlxalq konsalting şirkətinə başçılıq edib. 1994-cü ildə Rusiyanın yanaq və energetika nazirinin xüsusi müşaviri, "Qazprom", "LUKoil", "Transneft", "Tatneft"-in və digər enerji şirkətlərinin məsləhətçisi vəzifələrində çalışıb.

Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü olan T.Bağirov "Moskva neft



klubu" fondunun icraçı vitse-prezidenti, Amerika–Rusiya İlgüzar Şurasının daimi üzvü idi. Azərbaycanca Nobel qardaşları irsinin bərpa edilməsi sahəsindəki xidmətlərinə görə İsveç Kralı XVI Karl Qustav görkəmli alimi birinci dərəcəli "Qütb Ulduzu" ordeni ilə təltif edib. Həmçinin T.Bağirov Fransanın "Fəxri legion" ordeni, Rusiyanın ikinci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" medalı ilə də mükafatlandırılıb.

"1990-cı illərdə Rusiya–Amerika münasibətləri kontekstində Rusiyanın neft-qaz sektorunda islahatların beynəlxalq əhəmiyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə edən alim "Mejdunarodnaya jizn", "Amerika", "Neft Rossii" jurnallarının daimi müəlliflərindən biri, "Böyük səkkizlik" ölkələrinin energetika nazirlərinin birinci görüşü barədə külliyyatın 1988-ci il nəşri üzrə proqram komitəsinin əlaqələndiricisi

olub. O, Rusiya Dövlət Duması və ABŞ Konqresi arasında dialoqa dəstək icimai qrupunun üzvü, energetika üzrə Duma-Konqres böyük qrupunun yaradılmasının təşəbbüskarı idi. Alimin dərc olunmuş elmi işləri arasında "Rusiya və OPEC ölkələri – əməkdaşlığın perspektivləri", "Rusiyanın xarici siyasətində neft və qaz", "1990-cı illərdə Rusiyanın neft-qaz sektorunda iqtisadi dəyişikliklərin beynəlxalq əhəmiyyəti" mövzusunda monoqrafiyaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Ölkələr arasında enerji əməkdaşlığının qurulması və inkişaf etdirilməsində Toğrul Bağirov söz və nüfuz sahiblərindən biri idi. Onun maraqlar balansına hədəflənmiş bu missiyanı iş siyasətçilər də, iş adamları da razılaşır, təşəbbüs və təkliflərini qəbul edir, ondan həmişə məsləhətlər alırdılar. Ötən əsrin 90-cı illərinin ortalarında "Əsrin müqaviləsi" razılaşdırılarkən T.Bağirovun Azərbaycan ilə Rusiya arasında mühüm vasitəçilik xidmətləri olub.

Fəridə ABDULLAYEVA
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019–2022-ci illər üçün nəqliyyat sahəsində Əməkdaşlıq Proqramının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

- Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019–2022-ci illər üçün nəqliyyat sahəsində 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanmış Əməkdaşlıq Proqramı təsdiq edilsin.
- Bu Fərmanın 1-ci hissəsində

göstərilən Əməkdaşlıq Proqramı qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əməkdaşlıq Proqramının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilib

diyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2019-cu il

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında uzunmüddətli ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

- Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında uzunmüddətli ticarət-iqtisadi əməkdaşlıq haqqında 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanmış Saziş təsdiq edilsin.

- Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə

Türkmənistan Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2019-cu il

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanları vasitəsilə dəniz nəqliyyatı ilə beynəlxalq daşımaların inkişafı haqqında Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

- Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanları vasitəsilə dəniz nəqliyyatı ilə beynəlxalq daşımaların inkişafı haqqında 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanmış Saziş təsdiq edilsin.

- Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə

Türkmənistan Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2019-cu il

(əvvəli 1-ci səhifədə)

Sözügedən dövrdə regionların tarazlı və yüksək inkişafı Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasətin başlıca istiqamətlərindən biri olub. Təsədüfi deyil ki, 2004-cü ildən başlayaraq, ölkəmizdə regionların inkişafı ilə bağlı mühüm dövlət proqramları icra edilir. Bunun da nəticəsində ötən müddətdə regionların sosial-iq-

inləşdirmə, ümumi daxili məhsulun 3,3 dəfə, sənaye istehsalının 2,6 dəfə, ixracın 4,7 dəfə, valyuta ehtiyatlarının 24 dəfə artdığını diqqətə çatdırıb. Eyni zamanda, aparılan uğurlu siyasət nəticəsində ölkəmizə təxminən 250 milyard dollar həcmində investisiya qoyulduğunu və bunun yarısını xarici sərmayə olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti nitqində ölkəmizə sərmayə qoyuluşundan bəhs

həyata keçirilir, qeyri-neft ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülür, biznes-investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qeyri-neft sektorunun inkişafı təmin edilir, sahibkarlığa dövlət dəstəyi daha da gücləndirilir.

Qeyd edilib ki, Dövlət Proqramı çərçivəsində 2014-2018-ci illərdə regionların inkişafına ümumilikdə 24,2 milyard manat vəsait yönəldilib. Ölkə

İclasda 2014-2018-ci illərdə 16 mindən çox sahibkarın ümumi dəyəri 2,6 milyard manat olan layihəsinə 1 milyard manatdan çox güzəştli kredit verilməsi, bunun 79 faizinin aqrar sektorun, 21 faizinin isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilməsi vurğulanıb. Verilmiş güzəştli kreditlərin 70 faizinin regionların payına düşdüyü, ötən il geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 160,2 milyon manat

Prezident İlham ƏLİYEV: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir

tisadi inkişafında ciddi dönüşə nail olunub, bölgələrdəki mövcud əmək etimətlərindən, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi insanların həyat şəraitinin və rifahının yüksəlməsinə gətirib çıxarıb.

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi yolu ilə iqtisadiyyatın şaxələndirilməsinə, əhalinin rifah halının yaxşılaşdırılmasına önəm verən ölkə Prezidenti İlham Əliyev regionların sürətli inkişafına xüsusi diqqət və qayğı ilə yanaşı, müntəzəm olaraq bölgələrə səfər edir. Həmin səfərlər çərçivəsində yerlərdə görülmüş işlərlə yaxından tanış olan dövlət başçısı sakinlərin də rəyəni nəzərə alır, onları narahat edən məsələlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir.

"Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda bu barədə ətraflı danışılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Prezident İlham Əliyev giriş nitqində deyib: "Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfində verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm. 2004-cü ilin fevral ayında birinci proqram qəbul olundu və bu gün müzakirə etdiyimiz proqram sayca üçüncüdür.

Beləliklə, görülmüş işlər haqqında danışanda əlbəttə ki, biz son 15 il ərzində yerinə yetirilmiş işlərə nəzər salmalıyıq. Bu işlər həm real həyatda, həm rəqəmlərdə, həm də dəyişən, abadlaşan şəhərlərdə özünü göstərir".

Dövlətimizin başçısı çıxışında son 15 il ərzində Azərbaycan iqtisadiyyatının dünya miqyasında rekord tempi

edərək bir faktı da diqqətə çatdırıb: "İlk dəfə Azərbaycan Dünya Bankının "Doing Business" hesabında 2006-cı ildə qeyd olundu və o vaxt Azərbaycan 98-ci yerdə qərarlaşıb. Aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində son hesabatda Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, bu, deməyə əsas verir ki, bundan sonra da həm daxili, həm xarici investorlar Azərbaycana böyük həcmdə sərmayə qoyacaqlar. Beləliklə, bu sərmayə imkanı verəcək ki, bundan sonra da iş yerləri, yeni müəssisələr yaradılsın və ölkəmiz inamla inkişaf etsin".

Dövlət başçısının nitqində səsləndirdiyi digər göstəricilərə də nəzər salsaq, son 15 il ərzində Azərbaycanda görülən işlərin miqyası, reallaşdırılan islahatların uğurlu nəticələri və dövlət siyasətinin sosial-yönümlü olması barədə aydın təsəvvür yaranar. Belə ki, bu dövrdə 2 milyon yeni iş yeri yaradılıb. Maaşlar 7 dəfə, pensiyalar 9 dəfə artıb, 3 min 200-dən çox məktəb, 640 tibb müəssisəsi əsaslı təmir edilib və ya yenidən tikilib. Bölgələrdə 44 olimpiya mərkəzi yaradılıb.

Bütün bunlarla bərabər, məcburi köçkünlərin problemlərinə mühüm önəm verilib, son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib, şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil təqdim edilib.

İclasda, həmçinin bildirilib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədəki ictimai-siyasi sabitlik, həyata keçirilən davamlı islahatlar nəticəsində yaradılan güclü iqtisadi potensial dünyada gedən çətin geosiyasi proseslər fonunda respublika iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib, regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayıb.

Son dövrlərdə Azərbaycanda müasir iqtisadi şəraitin tələblərinə uyğun olaraq çoxşaxəli və ardıcıl islahatlar



rəhbərinin şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 400-dən çox sərəncamla 2,8 milyard manat vəsaitin ayrılması regionların sosial-iqtisadi inkişafında həlledici rol oynayır.

Kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın tətbiq edilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması, yerli istehsalın stimullaşdırılması məqsədilə dövlət satınalmaları yerli məhsulların dəyərinə 20 faiz güzəştin tətbiqi, ixrac təşviqinin verilməsi və digər dövlət dəstəyi mexanizmləri ölkədə sahibkarlığın inkişafına mühüm təsir göstərib.

Regionların inkişafında Sumqayıt və Mingəçevirdə sənaye parklarının, Neftçala, Masallı, Hacıqabul və Sabirabadda sənaye məhəllələrinin yaradılması, 33 rayonun ərazisində 51 aqrar parkın, habelə iri fermer təsərrüfatlarının təşviqi bölgələrin potensialından səmərəli istifadə etməkə sahibkarlığın inkişafını sürətləndirib. İxracın təşviqi, xüsusilə, qeyri-neft ixracının dəstəklənməsi məqsədilə indiyədək 24 ixrac missiyanı təşkil edilib, Azərbaycan şirkətləri 17 beynəlxalq sergiyə və digər dövlət dəstəyi mexanizmləri ölkədə sahibkarlığın inkişafına mühüm təsir göstərib.

Regionların inkişafında Sumqayıt və Mingəçevirdə sənaye parklarının, Neftçala, Masallı, Hacıqabul və Sabirabadda sənaye məhəllələrinin yaradılması, 33 rayonun ərazisində 51 aqrar parkın, habelə iri fermer təsərrüfatlarının təşviqi bölgələrin potensialından səmərəli istifadə etməkə sahibkarlığın inkişafını sürətləndirib. İxracın təşviqi, xüsusilə, qeyri-neft ixracının dəstəklənməsi məqsədilə indiyədək 24 ixrac missiyanı təşkil edilib, Azərbaycan şirkətləri 17 beynəlxalq sergiyə və digər dövlət dəstəyi mexanizmləri ölkədə sahibkarlığın inkişafına mühüm təsir göstərib.

güzəştli kredit veriliyi bildirilib.

Dövlət başçısı bu uğurların təməlinə xalq-iqtidar birliyinin, əmin-amanlığın dayandığını diqqətə çatdırıb: "Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycan uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşdırılması hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur".

Sözügedən konfrans bir daha göstərdi ki, regional dövlət proqramlarının uğurlu icrası Azərbaycanda bölgələrin tarazlı inkişafında, işsizlik probleminin aradan qaldırılmasında, sahibkarlığın inkişafında, yeni iş yerlərinin açılmasında mühüm rol oynayır. Eyni zamanda, rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşdırılmasına səbəb olub. Bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyənləşdirilən məqsədlərə çatmasına əhəmiyyətli töhfəsi verib.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında 2019-cu ilin fevral ayında vətəndaşların qəbulu cədvəli

Qəbulu olan şəxs	Qəbul günləri
Prezidentin Aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri ƏMİRASLANOV Azər Kamal oğlu	25
Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri NAĞDƏLİYEV Zeynal Səfər oğlu	11
Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri ƏLƏSGƏROV Fuad Murtuz oğlu	1
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri HƏSƏNOV Əli Məhəmmədəli oğlu	13
Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi – şöbə müdiri ƏSƏDOV Əli Hidayət oğlu	8
Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri ƏMİROV Natiq Ərziman oğlu	14
Prezidentin Katibliyinin reisi – Prezidentin köməkçisi SEYİDZADƏ Diləmə Bağır qızı	7
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin reisi HƏSƏNOV Altay Tofiq oğlu	8,15,22
Prezidentin mətbuat katibi QASIMOV Azər Məhəmməd oğlu	4
Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri MƏCİDOV Tələt Tahir oğlu	22
Dövlət nəzarəti şöbəsinin müdiri NURİYEV Eldar Qasım oğlu	19
Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri MƏMMƏDƏLİYEV Yusuf Ülfət oğlu	18
Humanitar siyasət məsələləri şöbəsinin müdiri ƏLİYEV Fərəh Şirməmməd qızı	12
Xarici siyasət məsələləri şöbəsinin müdiri HACİYEV Hikmət Fərhad oğlu	15
İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri NƏCƏF Rövşən Çingiz oğlu	27
Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri ƏLİYEV Şahin Məhərrəm oğlu	21
Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri NƏCƏFOV Etibar Əli oğlu	5
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İSMAYILOV Süleyman Abbas oğlu	6
Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri YUSİFOVA Səadət Vədadi qızı	28
Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin əfv məsələləri sektoru	20
Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsi Prezidentin İşlər müdiri ŞAHBAZOV Oqtay Qəşəm oğlu	26

Qeyd: Vətəndaşlar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qəbul otağında qəbul olunurlar.
Qəbula yazılma vaxtı: saat 9:00-dan 13:00-dək. Qəbul saat 14:00-dan başlayır
Telefonlar: 492-22-30, 492-15-01, 492-44-97.

Gömrükçülər ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər



□ **Dövlət Gömrük Komitəsinin əməkdaşları peşə bayramı münasibətilə yanvarın 30-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əkilil qoyublar.**

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın

müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə gül, "Əbədi məşəl" abidəsinin önünə əkilil qoyulub.

Gömrükçülərin peşə bayramı qeyd edilib



□ **Yanvarın 30-da Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 27-ci ildönümü, gömrük əməkdaşlarının peşə bayramı münasibətilə təntənəli mərasim və Dövlət Gömrük Komitəsinin 2018-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan kollegiya iclası keçirilib.**

AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gömrük orqanlarının Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf strategiyasına uyğun inkişaf etdiyini və ölkəmizin mühüm dövlət təsisatlarından birinə çevrilməklə yanaşı, dünya gömrük ailəsində yüksək etibar və etimad qazandığını deyib. Son illər ölkədə həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarının da bir sıra yeniliklər təbiiq etdiyini diqqətə çatdıran S.Mehdiyev qeyd edib ki, fiskal, hüquqpozmalara qarşı mübarizə, gömrük nəzarəti, ticarətin asanlaşdırılması və ən əsası, şəffaflığın təmin olunması istiqamətində ciddi nailiyyətlər əldə edilib.

Komitə sədri vurğulayıb ki, gömrük sisteminə aparılan struktur və kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə, kadrların peşə hazırlığının artırılmasına, bir sözlə, gömrük işinin uyğun şəkildə yerinə çatdırılmasına mühüm addımlar atır. "Prezident İlham Əliyevin tarixi İpək Yolu üzərində strateji mövqə tutan ölkəmizin tranzit potensialının gücləndirilməsi, ixrac potensialının artırılması istiqamətində atdığı addımlar gömrük orqanlarının da qarşısında yeni hədəflər müəyyənlegdirib. Artıq ən müasir idarəetmə strukturu-na malik Azərbaycan gömrüyü fəaliyyətini nəzarətdən – xidmətə doğru dəyişdirərək beynəlxalq ticarətin təhlükəsiz, asan və sürətli şəkildə reallaşdırılması, ən müasir gömrük nəzarət üsul və vasitələrinin tətbiqi istiqamətində mühüm addımlar atır".

Qeyri-neft sektorunun inkişafı, ixrac potensialının artırılması məqsədilə fevralın 1-də tətbiqinə başlanacaq "Yaşıl dəhliz" buraxılış sisteminin ölkəmizdə sahibkarlıq mühitinin yaxşılaşdırılması, vətəndaş-məmur təmasının minimuma

endirlməsi, şəffaflığın təmin olunması və könüllü riyaset prinsipinin formalaşmasında vacib rol oynayacağını bildiren S.Mehdiyev gömrük orqanlarının bu layihənin icrasını uğurla reallaşdıracağına əminliyini ifadə edib.

Daha sonra kollegiyanın gündəliyindəki məsələlər müzakirə olunub.

Komitə sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov bildirib ki, hesabat ilində, ilk növbədə, çevik idarəetmə



sistemi yaradılmaqla Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələrin vaxtında və operativ şəkildə yerinə yetirilməsinə daha əlverişli şəraitin yaradılması, komitənin struktur bölmələrinin fəaliyyətinin daha səmərəli və düzgün təşkil, idarəçiliyin təkmilləşdirilməsi, eyni və oxşar səlahiyyətlərin daha optimal həcmdə resurs sərf etməklə həyata keçirilməsi və nəticədə, gömrük xidmətinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə DGK-nın struktur təkmilləşdirilərək paralel və bir-birini təkrarlayan struktur bölmələrinin əvəzinə yeni struktur bölmələri, o cümlədən ərazi və ixtisaslaşdırılmış gömrük idarələri yaradılıb.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın

müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə gül, "Əbədi məşəl" abidəsinin önünə əkilil qoyulub.

Con Boltonun Azərbaycan Prezidenti ilə telefon danışığı bir daha göstərir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı tərəfdir

□ **ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi bir daha göstərir ki, Azərbaycan regionun lider dövləti olaraq dünyanın fəvqəldövlətinin diqqət mərkəzindədir və Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərin inkişafına maraq göstərir. Bunu Trend-ə Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.**

E.Nəsirov bildirib ki, ötən ilin oktyabr ayında C.Boltonun Bakıya səfəri də bu deyilənləri təsdiq etdi: "Con Bolton Bakıya səfəri zamanı xüsusilə də Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfə, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində atdığı addımlar haqqında müsbət mövqə açıqlamışdı. Budəfəki telefon zəngində də ABŞ Prezidentinin müşaviri dövlətimizin başçısı ilə ilk növbədə, ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıb, eyni zamanda, əsas diqqət mərkəzində saxlanılan məsələ təhlükəsizliklə bağlı olub, Azərbaycanın bu gün beynəlxalq enerji təhlükəsizliyində oynadığı rol yüksək qiymətləndirilib".

Politoloq vurğulayıb ki, C.Boltonun dövlət başçımızla telefon zəngi zamanı Ermənistan–Azərbaycan,



Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ətrafında da fikir mübadiləsi aparılıb: "Con Bolton hələ oktyabr səfəri zamanı qeyd etmişdi ki, münaqişənin həlli nəticə etibarilə regionda təhlükəsizlik mühitinin formalaşmasına xidmət edir. O, eyni zamanda, Ermənistanda səfərdə olarkən ölkə rəhbərliyinin diqqətinə çatdırmışdı ki, Ermənistanın gələcəyi

və inkişafı bu münaqişənin həllindən asılıdır. Yeni faktiki olaraq Con Bolton Ermənistan rəhbərliyinə başa salmışdı ki, münaqişəni tezliklə həll etmək lazımdır, əks təqdirdə, Ermənistanın gələcəyindən, inkişaf perspektivindən söhbət gedə bilməz. Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp da Nikol Paşinyanın Ermənistanın baş nazir seçilməsi ilə bağlı göndərdiyi məktubunda eyni yanaşmanı ortaya qoydu: yeni Ermənistanın gələcəyi, taleyi münaqişənin həllindən keçir".

E.Nəsirovun fikrincə, bütün bunlar, həmçinin Con Boltonun Azərbaycan Prezidenti ilə telefon danışığı bir daha göstərir ki, ABŞ üçün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi çox böyük maraq kəsb edir, Birləşmiş Ştatlar regional təhlükəsizlik kontekstində bu münaqişənin həllində maraqlı tərəf kimi çıxış edir və öz töhfəsini vermək niyyətindədir: "Hesab edirəm ki, Con Boltonun Azərbaycan Prezidenti ilə apardığı məhsuldar telefon danışığı bir daha həm ikitərəfli formatda, həm də bütövlükdə, regionda təhlükəsizlik mənafeyinə xidmət göstərən bir addımdır".

Con Boltonla Prezident İlham Əliyev arasında müzakirələr Azərbaycan–ABŞ münasibətlərinin daha da yaxınlaşmasına töhfə verəcək

□ **Dünyadakı gərgin siyasi vəziyyət fonunda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi və bir sıra mühüm məsələlərin müzakirəsi ona işarə edir ki, Azərbaycanın dünyada rolu və yeri kifayət qədər yüksəkdir, Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, hətta dünya miqyasında aparıcı bir oyunçuya çevrilib. Bunu Trend-ə politoloq Fikrət Sadiqov deyib.**



F.Sadiqov bildirib ki, Azərbaycan dünyada enerji təhlükəsizliyində rolunu artırır və telefon danışığı zamanı aparılan müzakirələr ABŞ-in Azərbaycanın enerji təhlükəsizliyi sahəsində gördüyü işləri yüksək qiymətləndirdiyini göstərir:

"Çünki Azərbaycanın həyata keçirdiyi irimiqyaslı beynəlxalq enerji və nəqliyyat layihələri öz-özlüyündə bir göstəricidir. Birləşmiş Ştatların Azərbaycanla münasibətlərə mühüm önəm verməsi hətta ABŞ Prezidentinin dövlətimizin başçısına ünvanladığı bir sıra məktublardan aydın olur. Belə ki, Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və digər məsələlərə bağlı təbrikində Azərbaycanın rolu yüksək qiymətləndirilib".

Politoloq hesab edir ki, C.Bolton təhlükəsizlik məsələləri ilə məşğul olan bir şəxs kimi, Azərbaycan Prezidenti İlham Əliyev ilə bu sahədə bir sıra mühüm məsələləri müzakirə

edib:

"Düşünürəm ki, Con Boltonun cənab Prezident İlham Əliyevə zəngi, həmçinin onu göstərir ki, ABŞ Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müşahidə olunan müsbət dinamikanı yüksək qiymətləndirir, problemin aradan qaldırılması ilə bağlı söylərdi davam etdirəcəyi barədə açıq mesaj verir. Eyni zamanda, əminəm ki, dövlətimizin başçısı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini ABŞ-a çatdırıb. Hesab edirəm ki, yüksək rütbəli ABŞ siyasətçisi ilə bu istiqamətdə danışıqların böyük əhəmiyyəti var".

F.Sadiqov əlavə edib ki, ümumilikdə telefon danışığı zamanı C.Bolton və Prezident İlham Əliyev arasında müzakirələr mühüm əhəmiyyət kəsb edir, ABŞ-in Azərbaycanın gördüyü işlərə, həyata keçirdiyi beynəlxalq enerji, nəqliyyat və digər layihələrə dəstəyinin ifadə edir və Azərbaycan-ABŞ münasibətlərinin daha da yaxınlaşmasına töhfə verəcək.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Moskvanın və bütün Rusiyanın Patriarxı ilə görüşüb

□ **Yanvarın 30-da Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb.**

Şeyxülislam Allahşükür Paşazadə Patriarx seçilməsinin 10 illiyi münasibətilə Kirillə Azərbaycan xalqının, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təbriklərini çatdırıb. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsinə Patriarx Kirillin dəstəyini xüsusi vurğulayan A.Paşazadə hazırda dünyada mürəkkəb proseslərin getdiyini bildirərək deyib ki, bu baxımdan din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Din xadimləri dövlət rəhbərləri, siyasi və ictimai xadimlərlə birlikdə ekstremizm və terrorizm kimi belələrə qarşı mübarizə aparmalıdır. Təəssüf ki, bəzi din xadimlərinin fəaliyyətində bunun əksini görürük.

Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən şeyxülislam Allahşükür Paşazadə dövlətlərimizin başçıları arasında səmimi dostluq əlaqələrinin olduğunu, bunun da din xadimlərinin daha yaxından qarşılıqlı əməkdaşlığına şərait yaratdığını vurğulayıb. O diqqətə çatdırıb ki, Azərbaycan dövlətin dəstəyi ilə bütün dinlərin azad fəaliyyəti üçün hər bir şərait yaradılıb. Azərbaycanda dövlətin dəstəyi ilə kilsələrin təmir və bərpa olunduğunu, yeni ibadətqahların



tikildiyini söyləyən Şeyxülislam deyib: "Mən sizdən, bir qardaşım kimi, xahiş edirəm, Moskvada azərbaycanlıların ibadət etmələri üçün məscid tikintisinə yer ayrılısın. Bu, bizim əlaqələrimizin daha da möhkəmlənməsinə kömək edər".

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilli Azərbaycana səfərə dəvət edib.

Rusiyanın Patriarxı Kirill bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə hər görüşə böyük əhəmiyyət verir və onun İslam aləmində əlaqələndirici rolunu yüksək qiymətləndirir. O deyib ki, bu görüşlər və əldə edilən razılaşmalar icmalarımız üçün olduqca əhəmiyyətlidir. Patriarx

Allahşükür Paşazadənin Rus Pravoslav Kilsəsi ilə münasibətlərin inkişafında və dünyada, eləcə də Azərbaycanda dinlərarası sülhün dəstəklənməsində rolunu qeyd edib. O, Azərbaycanda dinlərarası münasibətlərə və Rus Pravoslav Kilsəsinin nümayəndəliyinə xoş münasibəti xüsusi diqqətə çatdırıb.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Patriarx Kirill ümid etdiyini bildirib ki, bu çətin münaqişənin həll olunacağı vaxt gəlib gatacaq.

Patriarx Azərbaycanda 2017-ci ildə "İslam Həmrəyliyi II"nin yüksək səviyyədə keçdiyini də vurğulayıb.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

❑ **Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı karakter daşıyan əmək tutumlu iş yerlərinin açılması, bank-kredit, maliyyə-investisiya sisteminin təkmilləşdirilməsi, hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması nəticəsində sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısı iləbail artırılıb, ətibarlı sosial müdafiə sistemi formalaşdırılıb. Şübhəsiz ki, burada ölkədə dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq mühitinin yaradılması, dövlətimizin çoxşaxəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillər olaraq mühüm rol oynayıb.**

Ümumiyyətlə, müterəqqi sosial siyasət həyata keçirilən Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət yetirilir. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin gətirdikcə yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.

Əlbəttə, qarşıya qoyulan sosial vəzifələri reallaşdırmaq üçün, ilk növbədə, iqtisadiyyatı inkişaf etdirmək tələb olunur. Çünki iqtisadi uğurlara, yüksək maliyyə imkanlarına nail olmadan sosial siyasəti lazımi səviyyədə inkişaf etdirmək mümkün deyil.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu sosial siyasət hazırda cəmiyyətin hər bir fərdini, eləcə də hər bir şəhid ailəsini əhatə edir. Bu gün azəmənatlı ailələrə, müharibə veteranlarına və əlillərinə mənzillərin və avtomobillərin verilməsi, əlillərin reabilitasiyası, ailə, qadın və uşaq problemlərinə yüksək diqqət, əhalinin məşğulluğunun təmin edilməsi, uşurlu gənclər siyasəti ümummillilərin hakimiyyətə dönüşündən sonra dövlətin iqtisadi imkanlarına uyğun olaraq vüsət almağa başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşündə bu barədə ətraflı danışılıb. Dövlətimizin başçısı çıxışında torpaq, Vətən uğrunda həlak olan, şəhidlik zirvəsinə yüksələn şəhidlərimizə bir daha ehtiramını bildirib, eyni zamanda, 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın işğal edilməsini, bir milyondan çox soydaşımızın qaçqın, məcburi köçkün vəziyyətinə düşməsinə xatırladıb: "Biz minlərlə şəhid verdik, on minlərlə insan yaralandı, əlil oldu. O vaxt Azərbaycanda hakimiyyətsizlik dövrü idi. Bizim məğlubiyyətimizin əsas səbəbi ondan ibarət idi ki, o vaxt Azərbaycanca güclü lider yox idi. Müxtəlif qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, bir-birinə qarşı təxribat törədirdilər və Ermənistan bundan istifadə edib torpaqlarımızın bir hissəsini zəbt etmişdir. Tam qətiyyətlə deyə bilərəm, - mən bunu dəfələrlə demişəm, - əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi". Dövlətimizin başçısı çıxışında

Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir. Ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir. Diplomatiya təməlidə biz maksimum nəticəyə nail ola bilməmişik. Bu gün bütün dünya bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını bildirir. Çoxsaylı qətnamələr, qərarlar, ikitərəfli formatda imzalanmış müqavilələr, bəyannamələr ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə edir. Dünyanın aparıcı beynəlxalq təşkilatları – BMT, onun Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar

təqaüdünün də məbləği ötən dövrdə müəmməd artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk fərman da bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu sənəd onların sosial müdafiəsinin yaxşılaş-

nümünə göstərir".

Xatırladaq ki, indiyədək 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsinə birdəfəlik ödəmə həyata keçirilib və bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəslərinə ödənişlər davam edir.

Dövlət başçısının 28 yanvar 2019-cu il tarixdə imzaladığı fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişləniib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci il avqustun 2-dək şəhid olmuş daha 2725 şəhidin (o cümlədən, 11 min manatdan az siqorta

əliyyə görə müavinət alır.

Yeri gəlmişkən, xatırladaq ki, Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdüünün artırılması haqqında 30 yanvar 2019-cu il tarixli fərman imzalayıb. Şəhid ailəsinin sosial müdafiəsinin gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi daşıyan həmin sənədə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdüünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.

Əmək pensiyası əlmiq hüququ olmayan

şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin

uşaqlarına aylıq sosial müavinət verilir. Şəhid

ailəsi və Milli Qəhrəman ailəsi üzvlərinə

əmək pensiyası təyin olunarkən əlavə də

hesablanır, həmçinin şəhid ailələrinin və

müharibə əlillərinin uşaqları dövlət ali və orta

ixtisas təhsili müəssisələrində ödənişli təhsil

aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına

ödənilir.

Ölkəmizdə icra olunan

özünüməşğulluq proqramına müraciət

edənlər arasında digər həssas qruplarla

yanışı, şəhid ailələri və müharibə əlillərinə

də üstünlük verilir. Təkcə ötən il 100-dək

şəhid ailəsi, mindən çox əlilliyi olan şəxs

bu proqrama cəlb olunaraq aktivlərlə təmin

olunub.

Yuxarıda qeyd edilənlər bir daha onu

göstərir ki, son 15 ildə Prezident İlham

Əliyev ulu öndər Heydər Əliyevin siyasi

kursuna istinad etməklə, dahi şəxsiyyətin

ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə

layiqincə reallaşdırıb. Azərbaycanda

müstəqil dövlətçilik ənənələrini formalaş-

dırıb, respublikamızın gələcək uğurlarına

əsaslı təminat yaradıb. Ölkəmiz hazırda

regionda həyata keçirilən global enerji və

kommunikasiya layihələrinin təminatçısına

çevrilib, ümumi daxili məhsulun artım

tempinə görə dünyanın lider dövlətləri

sırasına yüksəlib, respublikada sosial

problemlərin həlli – işsizliyin, yoxsulluğun

aradan qaldırılması, infrastrukturun bütün

sahələrdə yeniləşdirilməsi istiqamətlərində

önəmli addımlar atılıb, vətəndaşların fira-

van, azad yaşayışı, insan hüquq və azad-

lıqlarının təmini, habelə demokratikləşmə

yolunda önəmli tədbirlər həyata keçirilib.

Azərbaycanın ərazi bütövlüyünün,

müstəqilliyinin və Konstitusiyaya quruluşunun

müdafiəsi uğrunda döyüşlərdə əlil olan

şəxslərin, bu döyüşlərdə şəhidlik zirvəsinə

yüksələn Vətən övladlarının ailə üzvlərinin

sosial müdafiəsi, o cümlədən onların

mənzillə təminatı istiqamətində, yuxarıda

qeyd edildiyi kimi, tədbirlər gücləndirilib.

Şübhəsiz ki, sadalanan bu uğurların

əldə edilməsində ölkədə dayanıqlı ictimai-

siyasi sabitlik və əmin-amanlıq mühiti-

nin yaradılması, dövlətimizin çoxşaxəli

siyasətinin xalq tərəfindən dəstəklənməsi

başlıca amillər olaraq mühüm rol oynayıb.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"

O möhtəşəm görüşü unutmayacağıq

❑ **Yanvarın 28-də Azərbaycan Prezidentinin şəhid ailələrinə xüsusi diqqət və qayğısının bir daha canlı şahidi olduq. Dövlət başçısının imzaladığı yeni fərmanla şəhid ailələrinə veriləcək birdəfəlik ödəmənin əhatə dairəsi genişləndi. Bu ödəmənin verilməsini nəzərdə tutan yeni fərman imtiyazlı təbəqənin sosial müdafiəsi istiqamətində mühüm tədbirlərdən olmaqla, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasına xidmət edən ən humanist addımlardan biri kimi də qəbul edilməlidir.**

Mən Qərbi Azərbaycanın Dərələyəz mahalındanam. Məlum hadisələr başlayanda ailəliklə Xocalıya yığışmışdıq. Həyat yoldaşım Şahin Haqverdiyev o zaman Xocalı aeroportunda çalışırdı. Polis işçisi idi. ...27 il öncəki faciə bugünkü kimi gözümün qarşısındadır. Analoqu olmayan Xocalı soyqırımına baş verən gecə bir an belə yadımdan çıxmır. Həmin gecə ailəmiz pəren-pəren düşdü. Qaynam meşədə öldü, qaynımın meyitini Ağdamla gətirib orada dəfn etdik. 30 yaşlı həyat yoldaşımın nəşi isə tapılmadı.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bizimlə görüşü



məndə yaşamağa yeni stimül yaratdı. Çünki nə övladım var, nə də yoldaşımdan sonra ailə qurmuşam...

Biz şəhid ailələri dövlət başçımızın bizə o isti münasibətini uzun illər unutmayacağıq. Onun ağsaçlı şəhid anaları qarşısında əyilərək təsəlli verib kartları təqdim etməsi bizi göz yaşlarına qərq etdi. Biz dövlət rəhbərimizdən çox razıyıq və ona dərin minnətdarlığımızı bildiririk. Bu, bir daha sübut edir ki, biz şəhid ailələrinin problemləri daim dövlətimizin rəhbərinin diqqət mərkəzindədir. Bizim dövlətimiz gündən-günə inkişaf edir, Vətənimiz, dövlətimiz möhkəmlənir, qüdrətlənir. Biz şəhid ailələri bu inkişafı, münasibəti gördükcə böyük qürur hissi keçiririk.

Eyni zamanda, onu deməliyəm ki, biz şəhid ailələri ötən illərdə daim qayğı ilə əhatə olunmuşuq. Mən Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm. İmtiyazlı təbəqəyə diqqət və qayğıya, sosial təminatımıza, yaxşı yaşamağımızla bağlı gördüyü bütün işlərə görə dərin təşəkkürümü bildirirəm.

Cənab Prezidentin imzaladığı humanist fərmanla verilən 11 min manat məbləğində birdəfəlik



ödəməni mən də alacağam. Bu, mənim yurd dərdimi, şəhidimin faciəsini unutmamasa da, böyük köməkdir, dayaqdır.

Bilirik ki, müharibə olan dövlətlərdə qan da tökülür, şəhidlər də olur. Kaş ki, tezliklə torpaqlarımız işğaldan azad edilsin. Onda bizim yanan qəlbimizə su səpilsin. Şəhidlərimizin nigarın ruhları rahatlıq tapsın. Bütün xalqımız inanır ki, torpaqlarımız sülh yolu ilə azad ediləcək. Çünki bizim xalqını, Vətənin, torpağını sevən belə bir Prezidentimiz, Ali Baş Komandanımız var.

Gövhər FƏTULLAYEVA,
Şəhidin həyat yoldaşı

Ölkəmizin parlaq uğurları düzgün idarəçiliyin sayəsində mümkün olub

❑ **Bu il yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib. Ölkə Prezidenti İlham Əliyev konfransda dərin məzmunlu giriş və yekun nitqləri söyləyib. Dövlət başçımızın, eləcə də tədbirdə çıxış edən digər rəhbərlərin səsləndirdiyi dəyərli fikir və təkliflər ölkə ictimaiyyəti tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. Bu barədə söz düşəndə Quba rayonundan olan təcrübəli fermer Ramiz Kərimov bunları dedi:**

– Mən konfransın materiallarını televiziyadan böyük maraqla izlədim. Dövlətimizin başçısı qeyd etdi ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord tempərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır.

Sevindirici haldır ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində də böyük irəliləyiş var. Hesab edirəm ki, bütün sahələrdə, eləcə də aqrar sektorda əldə olunan parlaq uğurlar, ilk növbədə düzgün idarəçiliyin sayəsində mümkün olub.

Uzun illərdir ki, kənd

təsərrüfatı sahəsində çalışıram. Ömrümün az qala 50 ilini Quba rayonunun Birinci Nügədi kəndində meyvə yetişdirməyə həsr etmişəm. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində, son illər ölkəmizin digər rayonlarında olduğu kimi, bizim Qubada da nəzərdəcarpan inkişaf və tərəqqi əldə olunub.

Quba, ilk növbədə meyvəçilik rayonudur. Rayonumuzda bu mühüm sahənin sürətli və hərtərəfli inkişafı



üçün əlverişli şərait yaradılıb. Yaxşı haldır ki, Quba rayonunda hazırda intensiv bağçılıq sürətlə inkişaf etdirilir. Belə ki, az məhsuldar ənənəvi bağlar yerini intensiv meyvəçilik bağlarına verir. Bu da meyvə bağlarının məhsuldarlığının artmasına, daha çox gəlir əldə olunmasına şərait yaradır.

Biz fermerlər qarışıq ki, ölkəmizdə həm ərzaq bolluğunun yaradılmasına, həm də ixrac potensialının

artırılmasına öz töhfəmizi verək. Quba alması, əsasən Rusiya bazarlarında satılır. Amma Avropa ölkələrinə də ixrac etmək üçün imkanlarımız var. İnanıram ki, Qubanın dadlı, ətirli alması Avropa ölkələrində də özünün layiq olduğu şöhrətinə çatacaq.

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
"Xalq qəzeti"

Azərbaycanda əmin-amanlığı, inkişafı qorumaq hər bir vətəndaşın borcudur

❑ **Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunları ilə bağlı konfransda ölkəmizin hərtərəfli inkişaf etməsi, o cümlədən, təhlükəsizliyini təmin edə bilməsi, müstəqil siyasət aparması haqqında səslənən fikirləri eşitmək olduqca xoş idi. Dövlət başçısı dünyada, xüsusən İslam ölkələrində ictimai-siyasi sabitliyin pozulması nəticəsində böyük problemlər yarandığını ürək ağrısı ilə qeyd etdi. Bununla yanaşı, bildirdi ki, Azərbaycan sabitlik, təhlükəsizlik məkanındır.**

"Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye

iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur", - deyər Prezident bildirdi. Ancaq Azərbaycan

uğurla inkişaf edir. Bunun əsas səbəbi odur ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına, ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanır. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur.

Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanada aparılan iqtisadi, siyasi islahatlar, ölkəmizin güclənməsi bizə dünyada gedən riskli proseslərdən özümüzü qorumağa imkan yaradır. Son 15 il ərzində



Azərbaycan xalqı əmin-amanlıq şəraitində yaşayır. "Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır. Hesab edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər", - deyər

Prezident İlham Əliyev əlavə etdi. İndi biz vətəndaşların üzərinə düşən vəzifə və əmin-amanlığı, bu inkişafı qorumaq və daha da gücləndirmək, onun hansısa qüvvələr tərəfindən pozulmasına yol verməməkdir.

Bu gün Azərbaycan xalqı yaxşı bilir ki, ölkədə həyata keçirilən bu siyasət, bu sosial-iqtisadi inkişaf, dövlətimizin güclənməsi, təhlükəsizliyimizin təminatı birbaşa Prezident İlham Əliyevin dönməz və qətiyyətli fəaliyyətinin nəticəsidir. Onun xalq tərəfindən daim dəstəklənməsinin səbəbi də düşündüyü siyasəti, verdiyi vədləri ardıcıl şəkildə həyata keçirməsidir. Regionlarımızın inkişafı

da bu siyasətin əsas istiqamətlərindən biri kimi həmişə diqqət mərkəzində saxlanılır. Bir-birinin ardınca qəbul edilərək həyata keçirilmiş regionların inkişafı ilə bağlı Dövlət proqramları bölgələrimizin çiçəklənməsinə, əhalinin iş yerləri ilə təmin olunmasına səbəb olub. Bu isə son nəticədə insanlarımızın gün-güzəranının yaxşılaşması deməkdir. Artıq 2019–2023-cü illəri əhatə edən yeni proqram da qəbul olundu. İnanırıq ki, bu proqramın icrası ilə əhalimizin rifahı daha da yaxşılaşacaq.

İsa ƏHMƏDOV,
Zaqatala Rayon Ağsaqqallar
Şurasının sədri



Regionların inkişafında yeni mərhələ

□ **Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda bununla bağlı görülmüş işlər, əldə edilən müsbət nəticələr, eyni zamanda, qarşıda duran vəzifələr barədə fikirləri möhtərəm dövlət başçımızın bu məsələyə mühüm önəm verdiyini bir daha göstərdi. Ölkə rəhbərinin Azərbaycan regionlarının inkişafını iqtisadi siyasətin ən prioritet istiqamətlərindən biri kimi xarakterizə etməsi də söylənilən fikrin bariz ifadəsidir.**

Xatırladı ki, son illər həyata keçirilən dərinləşdirilmiş islahatlar regionların iqtisadiyyatda payını yüksəltməklə yanaşı, qeyri-neft ixracatındakı artımlarda da mövqeyini möhkəmləndirmişdir.

Son konfrans regionların inkişafı üçün yeni bir mərhələnin başlandığını dan xəbər verir. Hazırda əsas məqsəd dövlət sərmayəsindən çox, yerli və xarici investisiyalar hesabına yeni iş yerlərinin yaradılması, iqtisadiyyatın

tərəfdaşlığının genişləndirilməsinə, yerli və xarici investisiyaların cəlb edilməsinə müsbət təsir göstərəcək.

Bildirmək istədim ki, dövlət tərəfindən 2014-cü ildən sonra kifayət qədər çoxsaylı təşviqədiçi fəaliyyətlər həyata keçirib. O cümlədən, burada investisiya təşviqi sənədinin təsdiqlənməsini də vurğulamaq lazımdır. Bu kontekstdə regionlarda özəl sektorun daha da inkişaf etdirilməsi ilə bağlı geniş imkanlar var.



inkişaf etdirilməsi, xüsusən regionlarla paytaxt arasında fərqlin minimumlaşdırılmasından ibarətdir.

Dövlət başçısının 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da, şübhəsiz ki, bölgələrdə dövlət-özəl sektor

Yeri gəlmişkən, 2004-cü ildə ilk regional proqram qəbul ediləndə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar idi və maliyyə imkanları məhdu idi. Həmin dövrdə regionların inkişafı, habelə problemləri ilə bağlı tələblər də fərqli idi. O vaxt bölgələrin eksrariyyətində kommunal xidmətlərdə çatışmazlıq özünü qabarıq büruzə

verirdi. Amma ötən müddətdə dövlət proqramlarının uğurlu icrası regionlarda infrastrukturun inkişafına imkan yaratdı.

Bu gün ötən 15 ilin diqqətçəkən məqamlardan biri kimi regionların inkişafı üzrə birinci mərhələnin yekunlaşdığını söyləmək olar. Burada infrastrukturun formalaşması və tərəqqisi, o cümlədən, nəqliyyat infrastrukturunun inkişaf etməsi əməli mühüm önəm daşıyır.



Ötən müddətdə balanslı iqtisadiyyatın formalaşması üçün regionla Bakı arasında fərqlin azalması da müşahidə olundu. Bunun tamamilə aradan qaldırılması isə müəyyən zaman tələb edir və şübhəsiz ki, icrası da mərhələli şəkildə reallaşacaq. Əlbəttə, burada əsas məqsəd də balanslı iqtisadi inkişafa nail olmaq idi.

Növbəti mərhələdə son 14 ildə formalaşmış infrastrukturun daha çox dəyərə transfer edilməsi istiqamətində fəaliyyətlərin gücləndirilməsinə ehtiyac var. Yeni proqramda da məhz bu məsələ qarşıya prioritet istiqamət kimi qoyulub.

O da nəzərə alınmalıdır ki, Azərbaycan Prezidentinin rayonlara

səfəri zamanı yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında qoyduğu əsas vəzifələrdən biri xarici sərmayələrin cəlb edilməsi ilə bağlıdır. Çünki hazırda müasir infrastruktur formalaşdırılıb, bazara çıxış imkanları asanlaşdırılıb, beləliklə də xarici investisiyaların cəlbə üçün əlverişli imkanlar yaradılıb. Qalır, necə dəyərlər, əməli işə keçmək...

Regionların inkişafı yalnız Azərbaycan iqtisadiyyatının

şəxələnməsi baxımından deyil, həm də qeyri-neft sektorunun əmtəə diversifikasiyası cəhətdən əhəmiyyətlidir. Artıq qeyri-neft sektorunun özü bir neçə əmtəə hesabına formalaşır. Son konfrans da bir daha təsdiq edir ki, Azərbaycanda dayanıqlı və balanslı iqtisadi inkişafın möhkəmləndirilməsi əsas hədəflərdəndir. Balanslı iqtisadi inkişaf isə regionla Bakı arasında fərqlin aradan qaldırılmasından, bölgələrin makroiqtisadi göstəricilərinin



formalaşmasındakı payının artmasından ibarətdir. Bu kontekstdə regionlara investisiyanın cəlbə ilə əlaqədar dövlət başçısının göstərişləri, hər bir regionun cəlb etdiyi sərmayənin həcminə uyğun şəkildə fəaliyyətinin qiymətləndirilməsi meyarlarının müəyyənləşdirilməsi ondan xəbər verir ki, məqsəd inkişafın mərhələli şəkildə paytaxtla region arasında paylaşdırılmasına nail olunmasından ibarətdir.

Postneft dövrünün son üç ilinin iqtisadi yekunları göstərir ki, iqtisadiyyatda, xüsusilə qeyri-neft sektorunda regionların payı artmaqdadır.

Vüqar BAYRAMOV,
iqtisadçı ekspert

Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının uğurlu icrası Azərbaycanın bəzi beynəlxalq risklərdən qorunmasına böyük töhfə verdi

□ **“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla yekunlaşdırılması həm bu gün üçün sosial-iqtisadi əhəmiyyətə malikdir, həm də beynəlxalq strateji anlamda mühüm hadisədir. Bunu Trend-ə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.**

A.Quliyev bildirib ki, Prezident İlham Əliyevin diqqətə çatdırdığı konkret məlumatlar regionlarımızın mənzərəsinin necə dəyişdiyi barədə aydın təsəvvür yaradır, eyni zamanda, əhalinin rifah vəziyyətinin müsbət dinamikasını dəqiq ifadə edir: “Proqramın uğurlu icrası say-sız infrastruktur obyektlərinin, məktəb və xəstəxanaların tikintisi və əsaslı təmiri, yolların çəkilməsi, aqrar sektorun əlavə inkişaf imkanlarının yaradılması, bölgələrin abadlaşdırılması, kiçik və orta biznesə dövlət dəstəyinin yeni mexanizmlərinin tətbiqi, bölgələrimizdə iş yerlərinin artırılması hesabına məşğulluğun yüksəldilməsi və s. kimi çox geniş istiqamətlərdə böyük nəticələr deməkdir. Regionlarda əvvəlki dövrlərdə başlanmış işlərin davam etdirilməsi, ölkənin dinamik iqtisadi-sosial inkişaf tempinin qorunub saxlanması, bütövlükdə ölkənin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi də birbaşa Dövlət Proqramının uğurlu icrasının nəticələridir. Ölkəmizin bir sıra beynəlxalq reyting siyahılarında öz yüksək yerini qoruyub bilməsi, bir sıra göstəricilərdə yerini yüksəldə bilməsi məhz Dövlət Proqramı



çərçivəsində həyata keçirilmiş böyük işlərin sayəsində mümkün olub”.

Ekspert qeyd edib ki, Dövlət Proqramının uğurlu icrasının beynəlxalq əhəmiyyəti barədə xüsusi danışmağa ehtiyac var: “Belə ki, uğurlu icra edilmiş bu proqram dünyanın bütün ölkələrinin dərin iqtisadi-maliyyə böhranı keçirdiyi və yeni dövrə uyğun ən səmərəli inkişaf modellərinin axtarış dövrünə təsadüf etdi. Eyni problemli Azərbaycan özü də yaşasa da, bir sıra ölkələrdən fərqli olaraq qeyri-neft inkişaf modelinin əsaslarını uğurla yarada və tətbiq edə bildi. Bu, çox böyük tarixi nəticədir. Başqa ölkələr, hətta kiçik layihələrin icrasını dayandırmıq məcburiyyətində qaldığı halda, Azərbaycan irimiqyaslı Dövlət Proqramının heç bir maddəsinə ixtisar etmədən həyata keçirdi. Bu mənada Dövlət Proqramı Azərbaycanın inkişaf modelinin strateji olaraq dəqiq

seçildiyinin təsdiqi baxımından önəmlidir. Proqramın icra olunduğu müddətdə dövlət başçısının siyasətinə cəmiyyətimizin davamlı dəstəyi özünü unikal bir fenomen kimi göstərməkdə davam etdi. Ümumiyyətlə, Dövlət Proqramının uğurlu icrasının mühüm şərtlərindən biri məhz Prezidentin fəaliyyətinə xalqın fasiləsiz dəstəyindən ibarət oldu”.

Baş redaktorun sözlərinə görə, Dövlət Proqramının uğurlu icrasının mühüm nəticələrindən biri də odur ki, Azərbaycanın bəzi beynəlxalq risklərdən qorunmasına öz böyük töhfələrini verə bildi: “Yeni iş yerlərinin yaradılması, işsizliyin və yoxsulluğun minimuma endirilməsi, təhsil və bilik səviyyəsinin artırılması, əhalinin sağlamlığını şərtləndirən işlərin görülməsi heqiqətdən də ölkəmizi bir sıra kənar risklərdən qoruyan möhkəm təminatlara çevrildi. Regionlarımızın inkişafı göstərilən müddətdə Azərbaycanın həyata keçirdiyi əhəmiyyətli nəqliyyat və infrastruktur layihələri ilə üzvi şəkildə bağlıdır. Fakt budur ki, bir sıra regionlarımız həmin regional layihələrin həm həyata keçirilməsində öz potensialı ilə iştirak edir, həm də həmin layihələrin verdiyi yeni imkanlardan istifadə edir. Dövlət Proqramının uğurlu icrası Azərbaycanın güclü dövlətə çevrilməsində təsirli və həlledici rol oynayan hadisədir. Bu proqram çərçivəsində görülmüş işlər növbəti mərhələdə daha böyük layihələrin icrasına möhkəm baza yaratmaq gücü ilə də xarakterikdir”.

Davamlı islahatlar regionların inkişafını sürətləndirir

□ **Son illər ərzində Azərbaycan böyük və şərəfli bir yol keçib. Respublikamız bütün sahələrdə mühüm uğurlara imza atıb. Azərbaycanın beynəlxalq nüfuzu artıb, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilib. Beynəlxalq mötəbər qurumların reytinglərində Azərbaycan qabaqcıl yerlərdə qərarlaşıb. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilib. Sabitliyin mənbəyi isə şübhəsiz ki, Azərbaycan xalqının iradəsi, xalq-iqtidar birliyi olub.**

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda bu barədə ətraflı bəhs edilib. Prezident İlham Əliyev haqlı olaraq bildirib ki, sabitlik hökm sürməyən yerlərə investisiyalar qoyulmur, dinamik inkişaf nəzərə çarpmır, vəziyyət mənfi istiqamətdə özünü büruzə verir.

Bəli, bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət də bunu təsdiqləyir.

Azərbaycan hazırda təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə respublikamız dünyada nümunəvi ölkələrdən biri kimi tanınır.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların strateji hədəfləri sırasında qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi ilə yanaşı, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması təsadüfi deyil. Çünki son illər respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Regionlarda sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə geniş imkan yaradıb.

Məhz bütün bunların nəticəsidir ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templelə inkişaf edib. Bu müddətdə ümumi daxili məhsul 3,3 dəfə, sənaye potensialı 2,6 dəfə artıb, valyuta ehtiyatları 24 dəfə, məşğullar 7 dəfə, pensiyalar 9 dəfə artıb artıb. Eyni zamanda, 3 min 200-dən çox məktəb,



640 tibb müəssisəsi əsaslı təmir edilib və ya yenidən tikilib, 44 olimpiya mərkəzi yaradılıb, gümüşli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb.

Son illər respublikada sosialyönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsinə müsbət təsir göstərən, bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, dövlət başçısı tərəfindən mühüm fərman və sərəncamların imzalanması da mühüm önəm daşıyır. Bu baxımdan dövlət başçımızın dedi ki, kim, ötən illər ərzində Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılıb. Çünki dövlət siyasətinin təməlinə Azərbaycan vətəndaşının maraqları dayanıb. Eyni zamanda, əsas strateji məqsəd, hədəf ölkəmizi daha da gücləndirmək, Azərbaycan dövlətinin qüdrətini artırmaq, müstəqilliyimizi möhkəmləndirmək olub.

İsmayıl MƏMMƏDOV,
Bakı Dövlət Universitetinin
tarix fakültəsinin professoru

Növbəti 5 ildə Dövlət Proqramı ilə bağlı qarşıya qoyulan bütün vəzifələr uğurla icra ediləcək

□ **Azərbaycan ötən 15 ildə özünün sürətli inkişaf dövrünü yaşayıb. Xüsusilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu daxili siyasət nəticəsində regionların sosial-iqtisadi inkişafı yüksək səviyyədə təmin edilib, kənd və qəsəbələr simasını əsaslı şəkildə dəyişib.**

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə seçicilərin böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçildikdən sonra qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib: “Məhz Prezidentimizin təşəbbüsü ilə 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı xüsusi olaraq

diqqət mərkəzində saxlanılıb. Bu mənada ötən 15 ildə 2004-2008, 2009-2013, 2014-2018-ci illəri əhatə edən 3 Dövlət Proqramı qəbul olunub və müvəffəqiyyətlə icra edilib. Nəticədə regionlarda böyük infrastruktur layihələri həyata keçirilib, kənd və qəsəbələrə yeni yollar, işıq, qaz xətləri çəkilib, bir sözlə, insanların rahat yaşaması üçün zəruri olan bütün tədbirlər görüldü”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu günlərdə keçirilən “Azərbaycan



Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı xüsusi olaraq bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair üçün-cü Dövlət Proqramının icrası təmin edilib, 5 il bundan əvvəl qəbul edilmiş proqram artıqla-

ması ilə yerinə yetirilib: “Bəli, Dövlət Proqramının icrası ilə bağlı ötən 5 ildə qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib. Ümumiyyətlə, son 15 ilin statistikasi belə deməyə əsas verir ki, Azərbaycan inamla inkişaf edib. 15 il ərzində məşğullar 7, pensiyalar 9 dəfə artıb, 3200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi

tikilib və yenidən qurulub, 44 olimpiya mərkəzi yaradılıb. Ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb, 2 milyon yeni iş yeri yaradılıb. Regionların inkişafında xüsusi pay olan kənd təsərrüfatı sahəsində də böyük artımlar müşahidə edilib. Belə ki, 2015-ci ildə cəmi 35 min ton

pambıq yığıldığı halda, ötən il 233 min ton pambıq tədərək edilib. Ötən il 13 rayonda 6200 ton tütün yığılıb. Əgər 2004-cü ildə 55 min ton üzüm yığılmısdısa, keçən il bu rəqəm 167 min tona bərabər olub. Təbii ki, ayrı-ayrı sahələrlə bağlı kifayət qədər belə müsbət rəqəmlər, göstəricilər qeyd etmək olar. Bütün bunlar bir daha sübut edir ki, qəbul və uğurla icra olunan 3 Dövlət Proqramının regionların sosial-iqtisadi inkişafında müstəsna yeri var”.

Vüqar Rəhimzadə əlavə edib ki, regionların sosial-iqtisadi inkişafı bundan sonra da dövlət başçısının xüsusi nəzarətində olacaq: “Prezidentimizin növbəti Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi bunun bariz nümunəsidir. Hesab edirik ki, növbəti 5 ildə Dövlət Proqramı ilə bağlı qarşıya qoyulan bütün vəzifələr uğurla icra ediləcək.”

Azərbaycan vətəndaşı daha yaxşı yaşamalıdır

□ **“Azərbaycan sosial sahəyə çox böyük diqqət göstərən ölkədir. Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edərik ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda diqqətə diqqət. Dövlət başçısı çıxışında bildirdi ki, sosial layihələrdə miqdar ildən-ildən artırılır, bu sahədə aparılan islahatlar uğurla nəticələnir.**

Həqiqətdən də, ölkəmizdə sosial sahəyə çox ciddi şəkildə diqqət və qayğı göstərilir, eyni zamanda, dövlət nəzarəti var və bunun nəticəsidir ki, bu sahədə yaranan problemlər ildən-ildən öz həllini tapır. Biz bunu gündəlik həyatımızda hiss edirik, görür və ölkə xəbərlərini mətbuatdan izləyirik.

Sosial siyasətin tərkib hissəsi olan səhiyyə sahəsindəki islahatlar, qoyulan investisiyalar bir məqsəddə yönəlib: ölkəmizin vətəndaşları sağlam olsunlar. Bir neçə ildir ki, insanlar kütləvi şəkildə yaşadıqları ərazidə yerləşən poliklinikalarda tibbi müayinədən keçirlər. Hər il bu layihədən 5 milyondan çox insan pulsuz yararlanır. Bu, çox ciddi sosial layihədir və Azərbaycan bu sahədə gözəl nümunə göstərir. Yeni səhiyyə obyektlərinin tikilməsi, bərpaya ehtiyacı olanların əsaslı təmir olunduqdan sonra, müasir avadanlıqla təchiz edilib xalqın istifadəsinə verilməsi də bu sahədə əldə edilən uğurlardandır.



Məcburi köçkünlərin problemləri ən vacib və önəmli məsələ olaraq, daim diqqət mərkəzindədir. Keçən il və bu ilin əvvəlinə qədər onların mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə 102 qəsəbə salınıb, 5800 köçkün ailəsi üçün evlər tikilib. Dövlət başçısının bildirdiyinə görə, bu il həmin proses davam etdiriləcək. İlk hesablamalara görə, ən azı 5000 ailə üçün evlər tikiləcək.

Cənab Prezident çıxışında bildirdi ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin problemləri də həll olunur. Keçən il 626 şəhid və Qarabağ müharibəsi əlillərinin ailələrində evlər verilib. Bu il isə 800 ailəyə ev verəcək. Növbəti illərdə bu proses davam etdiriləcək ki, bütün şəhid ailələri, Qarabağ müharibəsi əlilləri evlərlə təmin olunsunlar. Bu günə qədər bu qəbildən olan 6650 ailə ev alıb.

Sosial sahədən danışarkən, işsizlik probleminin aradan qaldırılması üçün atılan addımlardan da söz açmaq yerinə düşər. Dövlət başçısı bildirib ki, keçən il 118 min yeni iş yeri yaradılıb. Bu, yaxşı nəticədir. İş yerlərinin yaradılması, insanların işlə təmin olunması daimi proses olmalıdır və bu əhalinin rifahının yaxşılaşması deməkdir. Prezident dedi: “Məşğulluğun artırılması çox ciddi məsələdir. Bəzi ölkələrdə əhali artırır... Azərbaycan isə əhali artır. Mən qeyd etdim ki, son 15 il ərzində əhalimizin sayı 1,6 milyon nəfər artmışdır. Bu, əlbəttə ki, bizdən çox ciddi iş tələb edir. Bir daha demək istəyirəm ki, iş yerlərinin yaradılması prioritet məsələlərdən biridir. O bölgələrdə ki, işsizlik var, biz o bölgələrdə işsizliyə mübarizə aparmaq üçün ictimai işlər açmışıq. Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və əməkhaqqı alır”.

Artıq bölgələrdə özünüməşğulluq proqramının icrası böyük ümidlər verir.

Arzu BAĞIROVA,
“Regional Hüquqi və
İqtisadi Maarifləndirmə”
İctimai Birliyinin sədri

□ **Bu gün informasiya vasitələrinin texniki imkanları elə səviyyəyə çatıb ki, istənilən kənddə və ya qəsəbədə yaşayan adam da Parisdə, Londonda, Nyu-Yorkda, hətta ən kiçik ölkələrdə belə baş verən ictimai-siyasi proseslərdən anındaca xəbər tuta bilir. Bu baxımdan müxtəlif ölkələrdəki etiraz aksiyalarını dağıdan polislərin fəaliyyəti də hamının gözündən qabağındadır. Həm ölkəmizdə, həm də beynəlxalq aləmdə hər kəsə məlumdur ki, Avropanın bir çox ölkələrinin əsəyiş keşikçilərinə nisbətən, Azərbaycan polisi kütləvi aksiyalar zamanı insanlarla daha mülayim, daha humanist rəftar edir.**

Xaos və anarxiya arzusunda olanlara xəbərdarlıq edildi

ÖLKƏNİN QARIŞDIRILMASINA İMKAN VERİLMƏYƏCƏK!

Bu, bir tərəfdən bizim milli-mənəvi dəyərlərimizlə bağlıdırsa, digər tərəfdən də dövlətimizin götürdüyü siyasi kursun tələbləridir. Üstəlik, ötən əsrin doxsanıncı illərində baş vermiş dövlət çevrilişi cəhdləri istisna olmaqla, ölkəmizdə polisin ciddi fəaliyyət göstərməsini tələb edən elə bir fakt, hadisə də qeydə alınmayıb. Çünki mükəmməl bir xalq-iqtidar birliyi formalaşdırılmışdır.

Ancaq bir neçə il əvvəl Suriyanı, Liviyanı, Sudanı, Misiri, İraqı qarışdırıb xalqları al-qana qərq etmiş, həmin ölkələrin iqtisadiyyatını 50-60 il geriye atmış qüvvələrin son zamanlar Avropa qitəsinə də əl uzatması, Fransa kimi mədəniyyət mərkəzlərindən olan ölkənin məlum vəziyyətə gətirilməsi bütün cəmiyyətlərdə narahatlıqla izlənilir. Bundan başqa, SSRİ-nin süqutundan sonra yaranmış ölkələr arasında ən iti sürətlə inkişaf edən Azərbaycanın müstəqil siyasət yürütməsi bir çox dairələri ciddi şəkildə narahat etməyə başlayıb. Məhz adıçəkilən dağıdıcı qüvvələr həm xaricdəki antiəzərbaycan əhval-ruhiyyəli insanlardan, həm

də ölkəmizdəki bəzi üzdanıraq ünsürlərdən alət kimi istifadə edərək, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumat KİV-də geniş işıqlandırılıb. Həmin məlumatda daha çox diqqətçəkən məqam ondan ibarətdir ki, nazir, general-polkovnik Ramil Usubov öz çıxışında radikal müxtəlifətə heç zaman şahidi olmadığımız bir formada xəbərdarlıq edib.

Nazir xüsusən, son günlər özlərini yenidən gündəmə gətirmək istəyən qüvvələrin “polis qorxdı”, “hökumət geri çəkildi” kimi cəfəng bəyanatlarla

çıxış etməsinə diqqət yönəldərək, hamıya məlum olan sadə həqiqətləri bir daha diqqətə çatdırıb. “...Respublikamızda əmin-amanlığın, təhlükəsizliyin daimi və davamlı olduğunu görüb narahat olan, gündü-gündən gözəlləşən, dünyanın ən yaraşıqlı paytaxt şəhərlərindən birinə çevrilən Bakımızın, həmçinin regionlarımızın inkişafından xoşlanan, vətəndaşlarımızın, xüsusən qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin problemlərinin ilbəil daha əhatəli

Deputat Zahid Orucun fikrincə, Şəhidlər xiyabanını belə etiraz aksiyası meydanına çevirmək istəyənlər üçün heç bir mənəvi norma qalmayıb: “Sən minlərlə insanın gənc yaşlarında məsumluğundan istifadə edib onları tankların tırılları altında qoyasan, indi də onların müqəddəs məzarları üzərində siyasi sümürğənliyə əl atasan, bundan böyük razılıq yoxdur. Ona görə də aksiyaya icazə verilməməsi bir-iki gəncin qanı üzərindən Tunis inqilabı etmək istəyənlərin ssenarisini pozmaq qərarı idi”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə belə düşünür ki, son vaxtlar Azərbaycanın beynəlxalq nüfuzu artdıqca, ölkənin iqtisadi inkişafı, qüdrəti gücləndikcə antiəzərbaycan qüvvələr fəallaşırlar: “Görünür ki, Ramil Usubovun nazir olaraq əlində yetərli faktlar, informasiyalar olduğu üçün bu cür ciddi xarakter daşıyan, ciddi mənə kəsb edən açıqlamalar verib. Bu, bir daha göstərir ki, Azərbaycana uzanan xəyanətkar əllər, xəbis qüvvələr öz düşməngilik mövqeyini hələ də nüməyış etdirməkdədir. Burada Azərbaycanı zəif görmək istəyən qüvvələr də, erməni lobbisi də var, xristian təəssübkeşliyi də var”.

Ancaq qərəzli qüvvələrin məkrli planlarına, satqın və xəyanətkarların iyrənc ssenarilərinə və beynəlxalq aləmdəki bəzi dairələrin ikili standartlarına baxmayaraq, Azərbaycan polisi fərqli siyasi baxışları və müxtəlif əqidəsi olan ölkə vətəndaşlarının hamısına humanistcəsinə yanaşır, hər bir insanın hüquq və azadlıqlarının qorunmasını təmin edir. Həminin sivil adlandırdığı ölkələrdə etiraz aksiyalarının dağıdılması zamanı insan ölümü faktı adi hala çevrilib. Azərbaycanda isə aksiya zamanı ictimai əsəyiş pozanların bir neçəsi 15-20 gün cəmiyyətdən təcrid olunurlar, vassalam.

Hər halda xaricdəki antiəzərbaycan qüvvələrin məkrli planları da, daxiləki satqınların dönüklüyü və nankorluğu da günün reallığıdır. Ancaq ən böyük reallıq Azərbaycan dövlətinin qüdrəti, hüquq-mühafizə orqanlarımızın peşəkar, ayrıq-sayıq olması və ölkəmizdə möhtəşəm xalq-iqtidar birliyinin təşəkkül tapmasıdır.

Hazırladı: İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Ermənilərlə əməkdaşlıq edən müxalifət xalq tərəfindən dəstəklənə bilməz

□ **Azərbaycanda imicini və ictimai dayaqlarını tamamilə itirmiş müxalifət partiyaları ölkəni yenidən keçən əsrin 90-cı illərinə qaytarmaq, suları bulandırmaq və bulanıq sularla asanca baliq tutmaq istəyir. Bunu Azərbaycan əhalisi yaxşı görür, nəticələrin hansı bədbəxtliklərə gətirib çıxaracağını lazımcına təsəvvür edir.**



İctimaiyyətimiz özünü müxalifət lideri sayanların Azərbaycan da xilə sabitliyi pozmağa yönəlməsi, hər zaman ölkəmizin nüfuzunu zədələməyə istiqamətlənmiş, antiəzərbaycan şəbəkəsinin dəyirmanına su tökməsi fəaliyyətini heç zaman unutmayacaq. Məhz bu cür xəyanətkar fəaliyyətin nəticəsidir ki, həmin qüvvələr cəmiyyətdən təcrid vəziyyətinə gəlib çıxıblar və

ölkədə mövcud olan söz və mətbuat azadlığından istifadə edərək nə qədər təbliğat aparsalar da, özlərinə sosial baza, sabit elektorət toplaya bilmirlər.

Təəssüflər olsun ki, bizim müxalifətin başlıca məqsədi hakimiyyəti ələ keçirməkdir, nə yolla olar-olsun. Bu məqsəd naminə hətta torpaqlarımızın beşdə birini işğal etmiş, milyonlarla insanımızı qaçqına, köçkünə döndərmiş, Xocalı kimi dənşətli soyqırımı aktına imza atmış ermənilərlə də əməkdaşlıq etmək olarmış. Yadırmızdan çıxmayıb ki, Müsavat Partiyasının sədri İsa Qəmbər Ermənistan Ümummilli Hərəkatı ilə qarşılıqlı əməkdaşlıq haqqında bəyannamə imzalamış, AXCP sədri Əli Kərimlinin xeyir-duası ilə partiya fəali Ruslan Bəşirli təmsil etdiyi təşkilat adından Gürcüstanda ermənilərlə əməkdaşlığa dair razılıq əldə etmişdi.

Bütün bunlar müxalifətin xəyanətkar xarakterini açıb göstərir. Ayaz Mütəllibovun hakimiyyətdən devrilməsi üçün AXC və Müsavatın Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalına şərait yaratması, 20 Yanvar faciəsinin baş verməsi, Xocalı soyqırımı danılmaz faktlardır ki, bunun məsuliyyətindən heç kəs yaxasını kənara çəkə bilməz. Hətta hakimiyyətdə olduqları bir il müddətində də bir-birinə tələ qurmalı, Əbülfəz Elçibəyə belə xəyanət etmələri bunların əsl simasını göstərir.

İndi də eyni ssenari təkrarlanır: hər yana çirkab atırlar. Məqsəd hakimiyyətə gəlməkdir. Ancaq bu xalq onları bir daha hakimiyyət başında görmək istəmir.

Vaqif ABBASOV, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Sırvan şəhəri



Ermənistan sülhə hazırdırmı?

□ **Son günlər kütləvi informasiya vasitələrində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə apardıqları müzakirələrin nəticələri ilə bağlı təhlillərin sayı artıb. Siyasətçilər, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və analitiklər bununla bağlı tezislər irəli sürürlər. Onları daha çox nazirlərin cəmiyyətlərin sülhə hazırlanmasından bəhs etməsi maraqlandırır. Bunu Azərbaycan XİN verdiyi açıqlamada da qeyd edib. Ancaq Ermənistan mətbuatında həmin mövzu ilə bağlı dərc edilən məlumatların qısa təhlili göstərir ki, burada hər şey göründüyü kimi deyil. Faktiki olaraq erməni tərəfi real vəziyyəti təhrif edən fikirlər ifadə edir. Onlar “sülhə hazırılı” məsələsini özlərinin təsəvvür etdikləri kimi təqdim etməyə çalışırlar. Məsələnin bu aspekti üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.**

Münaqişədən barışa: ədalət və reallıq naminə

Hər bir müharibənin sonu sülhdür. Münaqişələr də barışla nəticələnə bilər. Artıq onillərdir ki, ermənilərə bu adi həqiqəti başa sala bilmirlər. Onlar həvavadarlırının müharibə meydanında əldə etdiyi müvəqqəti üstünlüyü özlərinin “əbədi qələbəsi” kimi təsəvvür etmək mərazindən xilas ola bilməyiblər. Utanmadan Aprel döyüşlərində erməni ordusunun və xalqının “qəhrəmanlığı”ndan bəhs edirlər. V.Putini görəndə “dillərini udan” (A.Lukasenkonun deyimi) erməni liderlər suverenlikdən, müstəqil ordundan və ya xarici siyasətdən danışmırlar. Bu hal Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 16-da Parisdə olan görüşündən sonra bir az da şiddətlənib. Maraqlıdır, səbəb nədir?

Ermənistan mediasının analizi göstərir ki, səbəb münaqişənin həlli

istiqamətində hansısa ümidverici əlamətin görünməyə başlamasıdır. Təbii ki, hələ konkret həlləndə və ya ciddi addımdan söhbət getmir. Ancaq Azərbaycan XİN-in məsələ ilə bağlı yaydığı informasiyada da göstərdiyi kimi, danışıqlar pozitiv istiqamətdə gedib və müəyyən problemlərin həlli ilə bağlı danışıqların davam etdirilməsi qərara alınıb. Azərbaycan XİN-in yaydığı açıqlamada deyilir: “...tərəflər daxil olmaqla fədalı və çox müsbət fikir mübadiləsinin aparıldığı bildirilir. Ardıcıl və nəticəyə yönəlik danışıqların gələn ay davam etdirilməsi razılaşdırılıb.

Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafda hazırlanması yollarını müzakirə ediblər”.

Ermənistan XİN də oxşar açıqlama yayıb. Lakin bu ümumi fikirlər münasibətdə erməni mediasında bir isterika özünü göstərməkdədir. Öncə onu deyək ki, BMT-nin baş katibi müzakirənin nəticələrini müsbət qiymətləndirib. Avropa İttifaqı konkret nəticələrin alınmasını “səbirsizliklə gözlədiyini” bəyan edib.

Yeri gəlmişkən, müzakirələr ATƏT-in Minsk qrupu formatı çərçivəsində aparılıb və təbii ki, onları da nəticələrə öz münasibətini bildirirlər. Həmsədrlər danışıqların müsbət ruhunu vurğulayırlar, regional əməkdaşlığın potensialının artırılması zərurəti baxımından bunu ümidverici addım kimi qiymətləndirir.

Bələ təəssürat yaranmasın ki, biz münaqişənin həlli üçün təcavüzkar tərəfin hansısa konkret addım atmağa hazır olduğundan bəhs edirik. Qətiyyətlə elə deyil, burada başqa incəliyə diqqət yönəltmək istərdik. Məsələ ondan ibarətdir ki, insanlar münaqişənin həll olunma bilmə imkanlarından danışır, ermənilər isə artıq tələbə düşürlər.

Onlar ifadə edilən hər bir fikrə belə yanaşırlar: “Ermənistan işğal etdiyi torpaqlardan çıxamamalıdır. Azərbaycan müharibənin sonucunu reallıq kimi qəbul etməli və oyuncaq “dqr”-i tanımalıdır. Erməni tərəfinin hansısa işğal rayonundan çıxması Ermənistanın məğlubiyyəti, erməni xalqının biabır olmasıdır”.

Bir başqaları xalqların sülhə hazırlanması məsələsinə global güclərin münasibətləri kontekstində baxmağı tövsiyə edir. Burada da Rusiya və İran düynünün digər güclərinə qarşı qoyu-

lur (münaqişə məsələsində). Yazırlar ki, Rusiya və İran Dağlıq Qarabağda status-kvonun dəyişməsinə, digərləri isə dəyişməsinə çalışırlar.

Birtərəfli yanaşma: təcavüzkarın köhnə xisləti

Bu cür primitiv analiz və qərəzli qiymətləndirmə onu göstərir ki, Ermənistanda siyasi dairələr və ekspertlər münaqişənin ədalətli həllinə hazır deyillər. Onlar erməni xalqının adından istifadə edib manipulyasiya ilə məşğuldurlar. Səda ermənilər öncədən hesab edirdilər ki, Ermənistan

Azərbaycan torpaqlarını işğal edib və bunun nəticələri çox pis olacaq. İndi həmin məqam gəlib çatıb. Ermənistan nə dövlət kimi özünü təsdiq edib, nə də vətəndaşlara normal həyat təmin edib. Demografik, iqtisadi, sosial, psixoloji problemlər baş alıb gedir. Ermənistan bütün regional əməkdaşlıq layihələrindən təcrid olunub. Heç üzüv olduğu Avrasiya İqtisadi İttifaqında belə hərməti yoxdur.

Ermənistan indiyə qədər heç bir səmərəli layihə təklif etməyib. Bundan sonra da öncəki mərhələlərdə apardığı siyasəti davam etdirərsə, hansısa müsbət məzmunlu olan layihəni təklif etməsi gözlənilən deyil. Baş onda xalis yolu nədən ibarətdir? Bunu Azərbaycan Prezidenti dəqiq və aydın ifadə edir. Təkrar-təkrar mesajlar verilir. Yəni Ermənistan işğal etdiyi ərazilərdən birmənalı olaraq çəkilməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bir qarış olsun belə Vətən torpağı yad işğal altında qalmamalıdır. Öz yurdlarından didərgin salınmış azərbaycanlı qaçqınlar evlərinə dönməlidirlər. Yalnız bundan sonra Ermənistanın təcridi aradan qalxa bilər.

Bunları indi adi insanlar belə anlayırlar. Əgər Ermənistanın indiki rəhbərliyində də başa düşənlər varsa, buna ilk növbədə Ermənistan ictimaiyyəti sevinir. Həmin aspektdə Parisdəki danışıqlarda da erməni tərəfi müəyyən dərəcədə konstruktiv mövqə tutmağa çalışıbsa, buna da ermənilər özləri sevinirlər. Eyni zamanda, həmin hadisəyə erməni mətbuatının reaksiyası dünya birliyi və konkret

Xarici işlər Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib

□ **Yanvarın 30-da Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində (XİN) geniş tərkibli kollegiya iclası keçirilib.**

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyanovun rəhbərliyi ilə keçirilən iclasda cari ildə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd olunması ilə bağlı tədbirlər planı,

həmçinin bir sıra digər təşkilati işlər və kadr məsələləri müzakirə edilib. Bundan başqa, iclasda XİN-in yeni təyin edilən idarə rəisləri kollektiva təqdim olunub.

Cəmiyyətin sağlam düşünən, sivil mübarizə aparan müxalifətə ehtiyacı var

□ **Əli Kərimli özünü müxalifətin diktatoru hesab edir. O müxalifətin “hərəkət ssenarisini” yazır, digərləri də oynayırlar. Ona tabe olmayanlar isə “Vətən xaini” elan edilir.**

20 ildir ki, “Bu meydan sənidir, bu ölkə sənidir, bu hakimiyyət sənidir, hazırlaşın gəlikir”, – deyir. 1995-ci ildən 2019-cu ilə qədər “bu hakimiyyət getməlidir” – deyən Əli Kərimlinin çıxışlarından “Motodrom”, “Qələbə” meydanı, 20-ci sahə və “Məhsul” stadionu artıq bezib. Nəticə isə dəyişməz olaraq qalır. Xalqa “bu meydan sənidir” – deyir, ancaq beynində “Qrantlar, siyasi dividendlər də mənimdirdir”, – düşünür.

Sivil mübarizə metodlarına ehtiyac var

Müxalifətçilik “azadlıq”, “istefa” şüarlarını səsləndirməklə bitmir. Əli Kərimli, mübarizəniz o zaman səmimi olardı ki, ölkənin sosial-iqtisadi inkişafı üçün təkliflər hazırlayardınız. Bu günə qədər hansı konsepsiyalarla çıxış etmişiniz? Ölkənin sosial-iqtisadi inkişafı üçün hansı təkliflər irəli sürmüşünüz? Şəxsi və qrup ambisiyalarınız imkan vermədi ki, bir gün də xalqı düşünsəniz. Bu gün ənənəvi müxalifətin və radikal qüvvələrin sərgəldiyi mübarizə metodu real qələbəyə hesablanmayıb. Onlar sanki öz varlıqlarını sübut etmək üçün çalışırlar. Radikal və dağıdıcı şüarlar da buna görə səslənir. Bu taktikani cəmiyyətin böyük bir hissəsi qəbul etmir. Çünki xalqın gözü tərəzidir. Cəmiyyətin sağlam düşünən, sivil



mübarizə aparan müxalifətə ehtiyacı var. Güclü müxalifət cəmiyyətin inkişafı deməkdir. Dağıdıcı mübarizə ölkəyə xaos gətirir. Biz it-kisiz dəyişiklik istəyirik. Çalışırıq ki, dəyişiklik, islahatlar Azərbaycan insanının mənəfiyyətinə xidmət etsin. Xalqı qarşıdurmaya təhrik edib, özü gizlənen müxalifət bizə lazım deyil.

Xalqa Əli Kərimlinin boyat və zərərli çıxışları lazım deyil

Bu gün mitinqlərə gedən beş yüz, min nəfər özünün sosial problemlərinin həllini arzulayır. Həmin problemləri də dövlət həll edir. Bu gün insanlara nə Əli Kərimlinin, nə Cəmil Həsəninlin, nə də digər ənənəvi müxalifətçilərin meydanıdakı çıxışları lazımdır. Xalqa onun səsinə eşidən müxalifət lazımdır, Əli Kərimli kimi qrant dalınca qaçan müxalifət yox. 20 ildə bunu edə bilməyənlər, tribunaya çıxıb boş vədlər verməsinlər.

Ehtiram MEHTİYEV, AXCP sədrinin müavini

olaraq həmsədrilər üçün növbəti dəfə bir işarədir.

Ermənistan siyasi dairələri açıq göstərir ki, münaqişənin həllində maraqlı deyillər. Onlar beynəlxalq ictimaiyyətdə yanlış təsəvvürlər yaratmaqda davam edirlər. Bir tərəfdən sülhə hazırlıqdan danışır, digər tərəfdən isə cəmiyyətdən buna böyük təpkinin olduğunu nümayiş etdirirlər. Çünki bu “sülh” anlayışını ermənilər adı insanların anladığından fərqli təsəvvür edirlər. Onlar üçün sülh Azərbaycanın işğalla barış, öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına razı olmasından ibarətdir. Bundan kənarda erməni separatçı təfəkkürü üçün sülh yoxdur.

Bələ olmasaydı, bir sıra erməni ekspertları Azərbaycanın geniş muxtariyyətə vermək haqqında mövqə bildirməsinə laqeyd yanaşmazdılar. Onlar hesab edirdilər ki, “dqr”-in müstəqil dövlət kimi tanınmasından başqa variant erməniləri qane etməməlidir. Deməli, əslində, beynəlxalq təşkilatlar, ictimaiyyət və konkret olaraq ATƏT-in Minsk qrupunun həmsədriləri Ermənistan siyasi, ekspert dairələrini və cəmiyyətdəki radikal kəsini sülhə hazırlamalıdır. Onlara başa salmalıdırlar ki, əgər erməni silahlı qüvvələri işğal etdiyi əraziləri tərk etməsə, Ermənistan məhv olacaq.

Azərbaycan cəmiyyətini sülhə hazırlamağa isə ehtiyac yoxdur. Çünki biz daim sülh tərəfdarı olmuşuq, tolerant münasibət göstərmişik. Azərbaycanda kimsə başqa cəmiyyətlərə qarşı radikal münasibət göstərməyib və göstərmir. Əgər kimsə “sülhə hazırlıq” adı altında azərbaycanlıların ölkənin ərazi bütövlüyündən imtina etməsinə nəzərdə tutursa, həyatının ən böyük səhvinə edir. Bu, mümkün olan şey deyil, çünki həmin ədalətsizlikdir, həm də müstəqilliyə xəyanətdir.

Azərbaycan başqasının torpaqlarında gözü olmayan dövlət və cəmiyyətdir. Bələ bir toplumun özü başqalarına sülhdən dərs verə bilər. Lakin səbrin də bir həddi-hüddü var. Təcavüzkar işğal etdiyi ərazilərdən çıxmasa, ermənilər sülhə məcbur ediləcəklər. Bu da hər kəsə aydındır!

(əvvəlki 1-ci səhifədə)

Dövlət başçısının düşünülmüş şəkildə həyata keçirilən xarici siyasət kursunun parlaq nəticəsi özünü açıq şəkildə büruzə verir. Ötən ilin aprelinde Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının reallaşdırılması uğurlu xarici siyasətimizin daha bir nümunəsi oldu. Çünki bu təşkilat BMT-dən sonra ən böyük və nüfuzlu bir qurumdur. Bu il ölkəmizin həmin qurumun Bakıda keçiriləcək Zirvə görüşünə evsahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməsi hər birimizdə qürur hissi yaradır. Bununla da nüfuzlu qurumun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın

Azərbaycanın uğurlu xarici siyasəti dünya miqyasında güclü ölkə kimi tanınmağımızı təmin edib

güclənməsinə əsaslı töhfəsini verəcək.

Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammitinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən evsahibliyi edəcək. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadıq olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək. Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafı yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir.

Onu da qeyd edərk ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyinə qədər də bir sıra mötəbər qurumlara sədrlik edib. Yəni, respublikamızın bu sahədə zəngin təcrübəsi var. Xatırladaq ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən qeyri-daimi üzvlüyü dövründə iki dəfə – 2012-ci ilin may ayında və 2013-cü ilin oktyabr ayında sədrlik vəzifəsi həyata keçirilib və bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr və yüksək səviyyəli tədbirlər təşkil edilib. Ümumiyyətlə, Azərbaycanın Təhlükəsizlik Şurasında hər iki sədrliyi müddətində qurumun 59 açıq və qapalı iclası keçirilmiş, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilmişdir.

Beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması, qanun aliliyi, münafişlərin qarşısının alınması və həll edilməsi, münafişlərin vəziyyətlərdə mülki əhalinin müdafiəsi, terrorçuluqla mübarizə, BMT və regional təşkilatlar arasında

əməkdaşlıq mövzuları ilə yanaşı, Yaxın Şərq sülh prosesi, Suriya, Əfqanıstan və Afrikanın bir sıra dövlətlərində vəziyyət ölkəmizin böyük əhəmiyyət verdiyi məsələlər sırasında olub. Ölkəmizin daha bir nüfuzlu quruma da sədrlik etməsinə xatırlatmaq yerinə düşərdi.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə 2014-cü il mayın 14-dən altı aylıq dövr üçün təşkilatın Nazirlər Komitəsinə sədrlik edib. Sədrlik dövründə Avropa Şurasının fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın daha da inkişafı istiqamətində mühüm səylər göstərilmiş, bu xüsusda qurumun üzv ölkələri və müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışmışdır. Respublikamızın sədrliyinin prioritetləri Avropa Şurasının gündəliyində duran aktual məsələlər, üzv dövlətlərin üzləşdikləri

117 ölkə və 16 beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransının, Düşənbə şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlər Şurası iclasının, Banqladeşin Dəkkə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasının yekun sənədlərində, habelə Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün yekun bəyannaməsində Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münafişlərinin ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulayan bənd öz əksini tapıb. Həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib.

Ötən ilin siyasi yekunlarından söhbət açanda Avropa İttifaqı ilə əlaqələrimiz xüsusi qeyd olunmalıdır. Yola saldıgımız ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq Prioritetləri” sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürüdür. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox aydın fikirlər öz əksini tapıb və bir daha onu göstərir ki, Avropa İttifaqı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllinə düzgün mövqedədir.

2018-ci ilin xarici siyasətinin yekunlarının uğurlarından biri də Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsinin öz həllini tapması oldu. Bu, diplomatik fəaliyyətdə tarixi nailiyyət hesab olunur. Çünki uzun illər ərzində bu məsələ həll olunmamış qalmışdı. Nəhayət, ötən il bu məsələ də öz həllini tapdı. Azərbaycan bu məsələnin həllinə öz dəyərli töhfəsini vermişdir.

2018-ci ildə xarici siyasətdə əldə olunmuş nailiyyətlərimiz çox olub. Təbii ki, bu uğurlar milli təcrübə və ənənələr, ölkəmizin artan maddi-iqtisadi potensialı, eləcə də ölkədaxili sabitliyə əsaslanıb. Bu uğurlar, öz növbəsində, daxili inkişafımıza da təkan verib. Dövlətimizin başçısının dediyi kimi: “Bizim uğurlu xarici siyasətimiz bu gün daxili inkişafımıza da müsbət təsir göstərir”.

Bu il yanvarın 29-da ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etməsi, söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən, enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münafişləsi ilə bağlı danışıqlar prosesinin müzakirə edilməsi xarici siyasətimizin növbəti uğurudur.

Bu ttefolfon danışıqları bir daha təsdiqlədi ki, ABŞ Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılması istiqamətində əməli fəaliyyəti davam etdirir və Dağlıq Qarabağ münafişləsinin həllində maraqlı tərəfdir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 28

“Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyatı zabitləri proqramı üzrə hərbi hazırlıq haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 fevral tarixli 26 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1280-VQD nömrəli Qanunun təbii və “Hərbi vəzifə və hərbi xidmət

haqqında” Azərbaycan Respublikası Qanununun təbii və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamənin təsdiq barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 345 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

“Mülki ali təhsil müəssisələri

Bakı şəhəri, 29 yanvar 2019-cu il

tələbələrinin ehtiyatı zabitləri proqramı üzrə hərbi hazırlıq haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 fevral tarixli 26 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 151; 2010, № 3, maddə 264) 1-ci hissəsi ləğv edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

Azərbaycan Rumıniyadakı səfiri etimadnaməsini bu ölkə Prezidentinə təqdim edib

□ **Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov etimadnaməsini bu ölkənin Prezidenti Klaus-Verner Yohannise təqdim edib.**

Mərasim Prezident iqamətgahında - Kotroçeni sarayında keçirilib.

Rəsmi hissədən sonra görüşdə Prezident Klaus-Verner Yohannis səfir H.Nəcəfovu təyinatı münasibətilə təbrik edib və onu Kotroçeni sarayında qəbul etməkdən məmnunluğunu bildirib.

Hüseyn Nəcəfov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Rumıniya Prezidentinə çatdırıb. Rumıniya Prezidenti Klaus-Verner Yohannis Azərbaycan Prezidenti İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə səfir Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu vurğulayıb. Diplomat ölkəmizin Cənubi Qafqazda Rumıniyanın strateji tərəfdaşı olduğunu qeyd edib. İki ölkə arasında münasibətlərin dərin köklərə və əməkdaşlıq ənənələrinə əsaslandığını deyən səfir əlaqələrimizin bu gün də uğurla inkişaf etdiyini bildirib.

Söhbət zamanı

Azərbaycanın regionda Rumıniyanın etibarlı tərəfdaşı, bu ölkənin isə Avropa İttifaqında Azərbaycanın yaxın müttəfiqi olduğu vurğulanıb.

Diplomat 2019-cu ilin ilk yarısında Rumıniyanın Avropa İttifaqı Şurasına sədrliyi ilə bağlı dövlət başçısını təbrik edib, sözügedən qurum çərçivəsində fəaliyyətində uğurlar arzulayıb. O, sədrlik müddətində Avropa İttifaqı ilə Azərbaycan arasında “Strateji tərəfdaşlıq haqqında” Sazişin imzalanması işinə Rumıniyanın töhfə və dəstək verəcəyinə əminliyini bildirib.

H.Nəcəfov Azərbaycan Rumıniya münasibətlərinin yüksəlmə xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayıb. O, 2019-cu ildə iki ölkə arasında “Strateji Tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının onuncu ildönümünün tamam olacağını qeyd edib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münafişləsinə toxunulub, ölkəmiz üçün həssas məsələ ilə bağlı Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının həmişə Rumıniya tərəfindən dəstəkləndiyi



minnətdarlıqla bildirilib.

Ölkələrimiz arasında ki siyasi əlaqələri yüksək qiymətləndirən səfir iki ölkə arasında strateji tərəfdaşlıq zəminində iqtisadi əlaqələrin səviyyəsinin də siyasi münasibətlərinin kimi inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, iki ölkə arasında münasibətlərin dərinləşməsi istiqamətində gələcək fəaliyyətinin Rumıniya ilə qarşılıqlı dəstək, anlaşma və əməkdaşlıq meyarları əsasında həyata keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Prezident Klaus-Verner Yohannis ümumilikdə iki ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib, iqtisadi əlaqələrin inkişafı

istiqamətində qarşılıqlı olaraq səylərin artırılmasının vacibliyi ilə bağlı səfirin fikirləri ilə razı olduğunu bildirib. Dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münafişləsi ilə bağlı Rumıniyanın xarici siyasətinin dəyişməz olaraq qaldığını vurğulayıb.

Yekunda Rumıniya Prezidenti səfir Hüseyn Nəcəfova diplomatik fəaliyyətində uğurlar arzulayıb və bu istiqamətdə ona Rumıniya Prezident Administrasiyasının və hökumətinin yaxından dəstək olacağını bildirib.

İqbal HACIYEV,
AZƏRTAC-ın xüsusi
müxbiri

Buxarest

Rusiyada Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib



□ **Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşə Moskvanın Otradnoye rayonunda yerləşən “İnam” məscidinin bağlanması ilə əlaqədar narazılıq edən dindarlar da qatılıblar.**

Azərbaycanın Moskvadakı səfirliyində keçirilən görüşü səfir Polad Bülbüloğlu açaraq bildirib ki, Rusiyada da, Azərbaycanda da din dövlətdən ayrılır. Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti bu ölkənin vətəndaşlarıdır və Otradnoye rayonundakı “İnam” məscidinin bağlanması məsələsinə, əslində, Rusiya dövləti həl etməlidir. “Düşünürəm ki, Azərbaycan dövlətinin,

Qafqaz Müsəlmanları İdarəsinin, səfirliyin bu problemə diqqəti məsələnin həllinə kömək edəcək”, - deyə diplomat bildirib.

Allahşükür Paşazadə görüşdə çıxış edərək bildirib ki, müstəqilliyini bərpa etməmişdən əvvəl Azərbaycanda cəmi 17 məscid var idi. Ülu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra yeni ibadətəhlar tikildi və bu

gün ölkəmizdə 2 mindən çox məscid fəaliyyət göstərir. “Mən bir şeyxülislam kimi istədim ki, Moskvada da azərbaycanlıların ibadətəllərini yerinə yetirmələri üçün bir neçə məscid olsun. İndi Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqəti və dəstəyi sayəsində bizim başqa ölkələrdə də Azərbaycan məscidləri açmaq, ibadətəhlarımızı bərpa etmək imkanı-mız var”, - deyə o bildirib.

“İnam” məscidin bağlanmasından xəbərdar olduğunu deyən şeyxülislam qeyd edib ki, Patriarx Kirill ilə görüşdə də bu məsələni qaldırıb: “Xahiş etdim ki, Azərbaycan məscidinin inşa edilməsi üçün biza yer ayrılıs. Bundan əlavə, mən Moskvanın meri Sergey Sobyaninə də bu məsələ ilə bağlı məktub göndərmişəm”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri ümidvar olduğunu bildirib ki, Moskvada Azərbaycan məscidinin açılması məsələsi Rusiya qanunları çərçivəsində həllini tapacaq.

Moskvada fəaliyyət göstərən “Əhli-beyt” İslam Cəmiyyətinin sədri Nizami Baloglanov bu şəhərdə yaşayan azərbaycanlı dindarların dövlətimizin başçısına ünvanladığıları məktubu şeyxülislama təqdim edib.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Sumqayıta səfər ediblər

□ **Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadiyyat nazirlikləri və Prezident Administrasiyası ölkəmişdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin Sumqayıt şəhərinə səfərini təşkil edib.**

AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhərinin inkişafı ilə yaxından tanış olmaq məqsədilə təşkil olunmuş bu səfərdə ölkəmişdə fəaliyyət göstərən diplomatik korpusun 60-dan çox nümayəndəsi iştirak edib.

Səfər çərçivəsində diplomatlar Sumqayıt Kimya Sənaye Parkında olublar. Onlara məlumat verilib ki, bu layihə Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanına uyğun olaraq həyata keçirilib. Fərmana əsasən Sumqayıt Kimya Sənaye Parkı və İqtisadiyyat Nazirliyinin tabeliyində parkın idarəedici təşkilatı olan “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Hazırda Parkda istehsalat və tikintidə 5700 nəfərdən çox işçi çalışır. Sumqayıt Kimya Sənaye Parkının ümumi ərazisi 505,6 hektardır. Ərazidəki köhnə binalar və qurğular söküldüb, parkın müasir tələblərə cavab verən infrastrukturunun birinci mərhələsi üzrə tikinti-quraşdırma işləri başa çatdırılıb. Sumqayıt Kimya Sənaye Parkında, həmçinin inzibati binanın, laboratoriyaların, texniki peşə məktəbinin, işçilər və tələbələr üçün yataqxana binasının, sergi-konfrans və lojistika mərkəzlərinin, gömrük, tibb, dəmir

yolu və yanğınsöndürmə məntəqələrinin, anbarların, yükləmə-boşaltma mərkəzlərinin və digər obyektlərin yaradılması işləri davam etdirilir.

Sonra səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinə “SOCAR Polymer” layihəsinin təqdimatı nümayiş olub. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov diplomatlara Kimya Sənaye Parkında görülen işlər barədə məlumat verib. Bildirib ki, vaxtilə mövcud olmuş köhnə müəssisələr Prezident İlham Əliyevin tapşırığı ilə sökülərək yerində müasir standartlara cavab verən, ekoloji cəhətdən təmiz yeni zavodlar tikilməyə başlandı. Bu zavodların bir hissəsi artıq açılıb, digərləri isə cari ilin sonunadək açılacaq. Bu müəssisələrin açılması Sumqayıtda işsizlik probleminin aradan qaldırılmasına mühüm töhfə verib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edərək yanvarın 29-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının



icrasının yekunlarına həsr olunan konfransın keçirildiyini xatırladı. Bildirib ki, konfransda dövlətimizin başçısı İlham Əliyev Azərbaycanda ölkə iqtisadiyyatının şaxələndirilməsinə böyük önəm verildiyini xüsusi vurğulayıb. Azərbaycan iqtisadiyyatında neft amili böyük rol oynayır və bu gün də oynayır. Ancaq biz bu gün postneft dövrünü yaşayırıq. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanda sənayeleşmə və sənaye zonalarının yaradılması ölkənin inkişafı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Azərbaycan libelli özdünün iqtisadi və rəqəbətkabiliyyətli üstünlüklərini inkişaf etdirməkdədir. Prezidentin təşəbbüsü ilə yaradılan bu sənaye zonaları iqtisadiyyatın, sənayenin inkişafına, ölkəmizin rəqəbat



qabiliyyətinin artırılmasına xidmət edir.

Daha sonra diplomatlar Sumqayıt Texnologiyalar Parkında (STP) olublar. Məlumat verilib ki, Sumqayıt Kimya Sənaye Parkının rezident üzvü olan STP regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir. Burada istehsal olunan məhsullar Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan Türkiyə bazarlarında yüksək keyfiyyəti ilə seçilir və “Made in Azerbaijan” brendi altında satılır. Hazırda 250 hektar ərazidə fəaliyyət göstərən STP-də 30-dan çox istehsalat sahəsi var və 2000 nəfərə yaxın işçi çalışır.

Parkda qonaqlara, həmçinin “SOCAR karbamid” zavodunun təqdimatı olub. Zavodun direktoru Xəyal Cəfərov görülen

Sərəncamla təsdiq olunmuş “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilib. Təməli 2011-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi ilə əlaqədar elan olunan beynəlxalq açıq tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. “SOCAR karbamid” zavodunun istehsalatı başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İsteh-



inikişafı, əhalinin sosial rifahının, xüsusilə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısının təşəbbüsü ilə görülen işlərdən danışdı. O, Sumqayıtın dünyanın 19 şəhəri ilə qardaşlaşdığını da qeyd edib. İcra başçısı Sumqayıtın dotasiyasız yaşayan şəhər olduğunu qonaqların diqqətinə çatdırıb.

Sumqayıt şəhərinə səfər çərçivəsində diplomatlar, həmçinin Lüdviqshafen parkında, “Kimyaçı” Mədənliyyət Sarayında, Heydər Əliyev Parkında, Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Bayraq Muzeyində və dənizkənarı bulvarda olublar.

□ **“Nur şəhəri” kimi tanınan Mingəçevirə, demək olar ki, hər ay gedirəm. Çoxlu dostlarım arasında vəzifədə olanı da var, sürəti adamlar da. Hər dəfə bu insanlarla bir yerdə olanda söhbət istər-istəməz, Mingəçevirin tarixinə yönəlir, bu şəhərin keçdiyi yoldan həvəslə danışırıq.**

Tarix dedim, bir məsələ yadıma düşdü. Elə bu yaxınlarda Mingəçevirin şəhər statusu almasının 70 illiyi ilə bağlı yubiley tədbirlərində bu barədə xeyli söhbət getmişdi. Şəhərdəki “Teatr meydanı”nda keçirilən tədbirə yaxından-uzaqdan xeyli qonaq gəlmişdi. Meydanda yaradılmış sərgiyə baxan qonaqların təəccüblü baxışlarını kaş siz də görə bilərsiniz...

Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında keçirilən tədbirdə şəhərin tarixinə həsr olunmuş çıxışlar isə hamıda maraq doğurdu və şəhərin keçdiyi yolu əks etdirən filmə həvəslə baxdıq.

Yəni, qədim tarixə, ənənələrə malik olan Mingəçevirdə həyat nöinki hər ay, hər gün, hətta hər saat gözəlləşir, – desək, yanlışdır. Şəhərin yeni təyin olunmuş icra hakimiyyəti başçısı İlham İsmayilov görülmüş işlərdən həvəslə danışır. Bildirir ki, son 15 ildə Mingəçevirə xüsusi diqqət göstərilib, şəhər başdan-başə simasını dəyişib.

Natiq regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində ölkənin hər yerində olduğu kimi, burada da gerçəkləşən möhtəşəm layihələrdən danışdı. Bildirdi ki, küçələr genişləndirilərək asfalt döşənib, əhalinin mənalı istirahəti, sakinlərin asudə vaxtının səmərəli keçməsi üçün parklar salınıb. Kür çayının sahilində salınmış Heydər Əliyev Parkı mingəçevirlilərin ən sevimli istirahət məkanlarından birinə çevrilib. Bəzən deyirlər ki, yay aylarında burada “iynə atsan, yerdə düşməz”. Mən sizi inandırım, fərqi yoxdur, ilin bütün fəsilərində bura qələbəlik olur.

...İlham müəllim həvəslə danışır. Bu da təsadüfi deyil.

üçün görülmə işlərdən danışdı. Bildirdi ki, hələ görülmə işlər çoxdur.

Sayyar qəbulda Heydər Əliyev prospektindəki 70 sayılı binanın sakini Şahlar

Nizami küçəsindəki 12 sayılı binanın sakini Fatma Aslanova da istilik probleminin həll olunmasını arzuladı. Nəriman Nərimanov küçəsindəki 43 sayılı binanın sakini Şəhla

MİNGƏÇEVİR: sakinlərlə görüş, doğmaların ünsiyyəti...



O, Mingəçevirə çox bağlıdır. Bütün süurlu həyatı burada keçib. Bir çox məsul vəzifələrdə çalışıb. Şəhərin hər qarışına yaxşı bələddir. Hamını yaxşı tanıyır. Odur ki, hər dəfə şəhərin müxtəlif məhəllələrinə sakinlərlə görüşə gedəndə, həmsöhbətləri onu öz doğmaları kimi qarşılayırlar.

Birini xatırladım, siz də bilin. Bu günlərdə 4 sayılı mənzil istismar sahəsinin ərazisində sakinlərlə keçirilən görüşə mən də getmişdim. Burada az vaxt ərzində nümunəvi məhəllə yaradılıb. Yaşıllıq sahəsi göz oxşayır, xeyli ağac tingləri basdırılıb. Uşaqlar üçün aylanca qurğuları, oturmaqlar qoyulub. Bir sözə, hər şey ürəkəkdir. Demək, icra hakimiyyətinin başçısının deməyə sözü var. Bütün bu işləri həyata keçirəndən sonra özü sakinlərin “qəbuluna gəlib.” İlham İsmayilov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan uğurlu siyasətdən, əhalinin maddi-rifah halının yaxşılaşdırılması

Əsgərov da öz mürcətiyə Azərbaycan Prezidenti İlham Əliyevin regionlara, o cümlədən, Mingəçevirə göstərdiyi diqqət və qayğıdan söz açmaqla başladı. Bildirdi ki, ötən ilin fevral ayında ölkə başçısının şəhərimizə səfəri və həmin səfər zamanı “ASAN” Xidmət Mərkəzinin və “Sənaye Parkı”nın açılışı bu gün hər bir mingəçevirlilərin yaddaşında xoş xatirəyə çevrilib. Hazırda bu xidmət sahələrində xeyli adam çalışır. Daha sonra Şahlar Əsgərov bir problemi qeyd etməyi də özüə borc bildi. Dedi ki, Mingəçevirdə istilik sisteminin olmaması problem yaradır. Yeni su sayğaclarının qoyulması da lazımdır.

İcra hakimiyyətinin başçısı qaldırılan təşəbbüsün cavabında bildirdi ki, Mingəçevirdə qazanxanaların təmiri dövlət proqramında nəzərdə tutulub. Belə ki, ötən illər ərzində cəmi iki ərazidə qazanxanalar təmir edilib. Ümid edirəm ki, bu problemli həll edəcəyik.

Məmmədova isə “Xeyir-şər evi”nin təmir olunmasına kömək göstərilməsini xahiş etdi. Sakinlər Qabil Əliyev, Təranə Məmmədova, Səhəb Əhmədov, Şahid Nəbiyev, Sara İsmayilova, İsməddiyar Məmmədov və başqaları onları narahət edən problemlərdən söhbət açdılar.

Görüşdə iştirak edən şəhər kommunal təsərrüfatı müəssisələrinin və digər təşkilatların rəhbərləri elə yerində qaldırılan məsələlərin həlli ilə bağlı sualları cavablandırdılar. İcra hakimiyyətinin başçısı təşkilat və müəssisə rəhbərlərinə görüş zamanı verilən təkliflərin yaxın zamanda həll edilməsini tapşırırdı.

Biz bu yazıda icra hakimiyyəti başçısının sakinlərlə bir görüşündən olan təəssüratımızı diqqətinizə çatdırmaq istədik. Belə görüşlər isə bir deyil, beş deyil...

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri

ABŞ alimi Qobustanda aşkar edilmiş qədim oyun barədə yazıb

□ Türkiyənin “arkeofili.com” saytında “Azərbaycanda yerə oyulmuş 4000 illik oyun aşkar edilib” seriləhvəli məqalə yerləşdirilib. Yazı ABŞ-in Arizona Dövlət Universitetinin Antropologiya bölməsinin, Amerika Təbii Tarix Muzeyinin ABŞ Cənubi Qafqaz İnstitutunun eməkdaşı Valtər Kristin Azərbaycanın Qobustan qoruğunda aşkar edilmiş qədim masaüstü oyunla bağlı araşdırmasına həsr edilib. Tom Metcalfenin müəllifi olduğu məqalə keçən ilin dekabrında “Live Science” portalında yayımlanıb.

Məqalədə qeyd edilir ki, əsas elmi-tədqiqat istiqaməti Yaxın Şərqi qədim masaüstü oyunları olan amerikalı tədqiqatçının fikrincə, qədim Azərbaycan ərazisində də həmin masaüstü oyunların bəzlərinin mövcudluğunu sübut edən dəlillər var. Xüsusilə, amerikalı tədqiqatçı Abşeron yarımadası ərazisində, o cümlədən, Qobustan abidələrində qeyd edilmiş, düzülüşü müəyyən qanunauyğunluğa malik qaya üzərində süni dəliklər sırasını, bəzi qayaüstü rəsmlərin qədim Yaxın Şərqdə mövcud masaüstü oyunlara oxşar olmasını əsas götürür. V.Krist Qobustanda, Abşeron yarımadasının Türkan, Dübəndi və s. məntəqələrində qeyd edilmiş müəyyən tapıntıların Mesopotamiya (ən qədim nümunə e.ə. VI minilliyə aid İordaniyada aşkar edilmiş tapıntı), qədim Misir, Anadolu, Kipr və hətta

erəkn orta əsrlər dövrünə aid Almaniya ərazisində aşkarlanan masaüstü oyunlarla bənzər olması qənaətidəndir.



“58 xana” olaraq bilinən qədim oyunu bəzən “Təzi və çaqqallar” da adlandırılır. Vaxtilə ingilis arxeoloq Howard Carter



eramızdan əvvəl XVIII əsrdə yaşamış qədim Misir fironu IV Amenəhatın məzarında heyvan fiqurlarından ibarət bir oyun aşkar etmişdi. Bunu nəzərə alan Kristin fikrincə, ölkəmizdə Qobustan qayalarında mövcud olan yuvarlaq çuxurlar bu oyunun da eyni kökdən gəldiyini göstərir və ehtimal etmək olar ki, qədim oyunun Azərbaycanada tapılmış versiyası Misirdə

tapılmış oyundan da əvvəlki dövrə aid ola bilər. Amerikalı araşdırmaçı hesab edir ki, Qobustandakı Çapmalı tunc dövrü yaşayış yeri yaxınlığındakı qayaların birində süni dəliklərin düzülüşü “58 xana” oyunu ilə oxşardır. Məqalədə qeyd edilir ki, bu oyun Misir, Mesopotamiya və Anadolu daxil olmaqla, qədim Şərq regionunda geniş yayılıb.

Qeyd edək ki, amerikalı tədqiqatçı Valtər Krist Azərbaycandakı dərğilərdən birində “58 dəlik” və ya “Təzi və çaqqallar” oyununa bənzər şəkli görmüş və bu qədim oyunun versiyalarını araşdırmaq üçün ölkəmizə gəlmişdi. O, keçən il AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun qonağı olmuş və bu mövzuda “Qədim Mesopotamiyanın masaüstü oyunları Azərbaycanda?” adlı elmi məruzə ilə çıxış etmişdi.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”



Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, Nəsiminin yaradıcılığı haqqında məlumat vermiş, bildirmişdir ki, görkəmli şair və filosof Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoymuşdur. Direktor qeyd etmişdir ki, il ərzində şairin irsinin tədqiqi və təbliği istiqamətində bir sıra tədbirlər həyata keçiriləcəkdir.

Mərasimə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirmişdir ki, 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə şairin yaradıcılığına həsr olunmuş Nəsimi – şeir, sənət və mənəviyyət festivalı keçirilmişdir. Nazir qeyd etmişdir ki, “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, bu il şairin 650 illik yubileyinə həsr olunmuş çoxsaylı tədbirlər nəzərdə tutulur. Şairin dünya miqyasında, beynəlxalq ədəbi aləmdə tanınması istiqamətində çoxlu işlər görülür. Bu il keçiriləcək tədbirlər xalqımızın ən qədr böyük və zəngin mədəniyyətə, ədəbiyyata malik olduğunu bütün dünyaya bəyan edəcəkdir.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxışında söyləmişdir ki, böyük şairin dili saf ana dilidir, bu dil həm də Dədə Qorqudun dilidir. Nəsimi fəlsəfi, poetik “mən”i olan şairdir. Bu “mən”in arxasında onun dili, milli mənliyi, poetikası dayanır. Akademik bildirmişdir ki, bu il Nəsimi yalnız öz coğrafiyasında yad edilməyəcək, həmçinin beynəlxalq səviyyədə təbliğ olunacaq, çoxlu sayda tədqiqat işləri aparılacaq.

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında vurğulamışdır ki, Nəsimi şair kimi əvəzlənməzdir, Nəsimi şair kimi əvəzlənməzdir,

AZAL-dan yeni aksiya: Bakı-İstanbul-Bakı cəmi

□ **“Azərbaycan Hava Yolları” (AZAL) Bakı–İstanbul–Bakı istiqaməti üzrə aviareyslərdə yeni aksiya barədə elan edir.**

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, 2019-cu il fevralın 25-nə kimi qeyd olunan istiqamət üzrə reyslərə aviabilet alıqdı qiyət 169 avro, əks istiqamətdə (İstanbul-Bakı-İstanbul) isə 189 dollar təşkil edəcəkdir. Aksiya çərçivəsində uçuş tarixləri: 2019-cu il fevralın 1-dən 28-nə kimi. Qeyd edək ki, endirimli qiymətlərə aviabiletlərin sayı məhduddur.

Aviabilətin qiymətinə baqajın (23 kiloqrama kimi 1 yer), el yükünün (10 kiloqrama kimi, 55*40*23 santimetr ölçülərdə) pulsuz daşınması və təyyarədə isti yemək daxildir. İstanbul Türkiyənin ən iri şəhəri və limanıdır. Şəhər dünyanın ən məşhur turizm istiqamətlərindən biri sayılır. İstanbul müasir binaları və qədim memarlığın çox gözəl uzlaşdığı böyük meqapolisdir. Bu isə, öz növbəsində, yalnız burada rast gəlinən həmin bənzərsiz koloriti yaradır. İstanbul bütün dünyadan turistlər və

“Nəsimi ili” tədbirlərinə START VERİLDİ

□ **Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi ilə birgə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Prezidentin müvafiq sərəncamlarına əsasən “İmadəddin Nəsimi – 650” adlı geniş kitab sərgisinin açılış mərasimi keçirilmişdir.**



anadilli şeirimizin beşiyi başında durur, Azərbaycan ədəbiyyatının çoxəsrlik humanizm ənənələrini öz əsərlərində yaşadır, insanlığı ləyaqətini qorumağa, insanlığı orta əsrlər cəhəllərindən uzaqlaşmağa çağırır.

Milli Məclisin deputatı Qənirə Paşayeva Hələbdə olarkən Nəsiminin məzarını ziyarət etdiyini, tezliklə orada möhtəşəm məqbərəsinin ucaldılacağını söyləmişdir. Deputat vurğulamışdır ki, kitabxanaya hər gün yüzlərlə gənc gəlir, il ərzində bu sərginin nümayişi, müxtəlif tədbirlərin təşkil Nəsimi irsinin öyrənilməsi və təbliği istiqamətində mühüm rol oynayacaq.

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev Nəsimini Azərbaycan fəlsəfi qəzəlinin banisi adlandırmış, 1926-cı ildən Salman Mürtaşın kitabı çap olunduqdan sonra Nəsiminin daha çox tanındığını qeyd etmişdir. Natiq şairin qəbrinin 1963-cü ildə Rəsul Rza tərəfindən üzə çıxarıldığını, yenidən çap olunan İraq divanında şairin heç yerdə nəşr edilməmiş 14 şeirinin daxil edildiyini söyləmişdir. O, təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumiyyətlə, islam şərqində ictimai-fəlsəfi şeirin ən böyük nümayəndələrindən biridir.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxışında demişdir ki, yaradıcılığa aşiqənə şeirlərlə başlayan Nəsimi sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olmuşdur. Ana dilindən başqa, ərəb və fars dillərini də gözəl bədi əsərlər yarada biləcək səviyyədə mükəmməl bilmiş, dövrünün elmilərini dərindən öyrənmişdir. Bədi yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil edən Nəsiminin qəzəlləri mədəni irsimizin inciləri sırasına daxildir.

Tədbirdə Nəsiminin “Sığmazam” qəzəli videofilm şəklində nümayiş etdirilmiş, filologiya üzrə fəlsəfə doktoru, bədi qıraatçı Zülfüyyə Eldarqızı şairin qəzəllərini söyləmişdir.

Sonda tədbir iştirakçıları İmadəddin Nəsiminin əsərləri, əlyazmaları, daşbasma kitabları və haqqında materialların nümayiş olunduğu geniş sərgi ilə tanış olmuşlar.

Sərgi il ərzində ictimaiyyətə açıq olacaq.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”



iş adamlarının toplaşdığı böyük ticarət limanıdır.

Endirimli aviabiletləri uçuşa ən azı, 72 saat qalmış AZAL-ın kassalarında, habelə www.azal.az saytında və aviashirkətin rəsmi agentliklərində əldə etmək olar.

Aksiya çərçivəsində sənişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. Balların avtomatik hesablanması üçün aviabilətin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsinə daxil etmək kifayətdir. AZAL Miles bonus proqramı barədə ətraflı məlumat aviashirkətin www.miles.

azal.az saytında təqdim edilmişdir. Proqram iştirakçısı olmayan şəxslərə <http://ff2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az> keçidi vasitəsilə qeydiyyatdan keçməyi təklif edirik.

Aviabilətlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir: (+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

E-mail: callcenter@azal.az
AZAL Miles bonus proqramına dair sualları azalmiles@azal.az ünvanına, yaxud www.azal.az saytında doldurulmuş əlaqə forması vasitəsilə göndərə bilərsiniz.



“Oskar” uğrunda səkkiz film yarışır

Los-Ancelesdə keçirilən mərasimdə Amerika Kino Akademiyasının 2019-cu ildə “Oskar” mükafatına nominantlar elan edilib.

Mükafat 24 nominasiyada, o cümlədən “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, baş və



Piter Farrellinin “Yaşıl kitab”, Bredli Kuperin “Ulduz doğuldu”, Alfonso Kuaronun “Roma” ekran əsərləri və başqa filmlər daxildir.

Nominantların rəsmi elanından sonra səssvermənin ikinci mərhələsi başlanıb. Amerika Kino Akademiyasının üzvləri fevralın 19-dək hər nominasiya üzrə iddiaçı üçlükləri müəyyən edəcəklər.

Amerika kino tənqidçiləri “Ən yaxşı film” kateqoriyasında “Oskar”a namizəd Bredli Kuperin kantri ifaçısı ilə gənc müğənninin sevgisindən danışılan “Ulduz doğuldu”

melodramının, Alfonso Kuaronun 1970-ci illərdə Meksika ailəsinin ağır həyatı haqqında “Roma” dramının və Piter Farrellinin məşhur caz pianocu Don Şirli, onun sürücüsü və mühafizəçisi Toni Lipin 1962-ci ildə ABŞ-in cənubuna səyahəti ilə bağlı real əhvalatlardan bəhs edən “Yaşıl kitab” filmlərinin adını çəkirlər. “The Hollywood Reporter” jurnalı isə hesab edir ki, bu filmlərin mükafat qazanma şansı 98-99 faizə bərabərdir.

Xatırladaq ki, 91-ci “Oskar” mükafatlarının təqdimatı fevralın 24-də keçiriləcək.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”



ABŞ milli kəşfiyyat direktoru: Ermənistan və Azərbaycan arasında gərginlik irimiqyaslı hərbi münaqişənin potensial mənbəyi olaraq qalır

Dağlıq Qarabağ münaqişəsi böyüyə və hətta bu və ya digər dərəcədə Rusiyanı "cəlb" edə bilər.



Trend-in məlumatına görə, bunu ABŞ-ın milli kəşfiyyatının direktoru Deniel Kouts deyib. Kouts bildirib: "Ermənistan və Azərbaycan arasında gərginlik özünə Rusiyanı da cəlb edə biləcək irimiqyaslı hərbi münaqişənin potensial mənbəyi olaraq qalır".



2018-ci ildə Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2017-ci ilə müqayisədə təxminən iki dəfə artıb.

Bunu ölkədə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin Sumqayıta səfəri zamanı Qazaxıstanın Azərbaycandakı səfəri Beybit İsabəyev deyib. O xatırladı ki, 2017-ci ilin aprelində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər edib: "Səfər çərçivəsində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü zamanı hökumətlərimizin qarşısında növbəti iki il ərzində ticarət dövriyyəsinə iki dəfə, daha sonra 3 dəfə artırmaq tapşırığı qoyulmuşdu. İndi əminliklə deyə bilərəm ki, 2018-ci ilin yekunlarına əsasən, biz tapşırığı 90 faiz yerinə yetirmişik. Gələn ilin yekunlarına əsasən, ticarət dövriyyəsi 2017-ci ilə müqayisədə 2,5 dəfə artacaq". Səfir qeyd edib ki, Azərbaycanla Qazaxıstan arasındakı qarşılıqlı

Səfir: Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi iki dəfəyə yaxın artıb



səmərəli ticari-iqtisadi münasibətlər, demək olar ki, bütün sahələrdə, o cümlədən, kimya sənayesi, neft-qaz və kənd təsərrüfatı sahələrində inkişaf edir: "Biz Azərbaycana buğda ixracını

artırmışıq, taxıl ixracını bərpa etmişik. Fikrimcə, xalqlarımızın qarşılıqlı səmərəli ticari-iqtisadi münasibətlərin planlı, balanslaşdırılmış inkişafı üçün böyük perspektivləri var".

KARASİN: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ABŞ və Fransa ilə həmahəng işləyir



Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT Minsk qrupu çərçivəsində ABŞ və Fransa ilə birlikdə işləyir.

Bunu İrəvanda Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin deyib. O bildirib ki, mövcud strukturlar çərçivəsində Rusiya, ABŞ və Fransa arasında qarşılıqlı fəaliyyəti kifayət qədər yaxşı səviyyədədir.

Ermənistan və Azərbaycan cəmiyyətlərinin sülhə hazırlanmasında vasitəçilərə ehtiyacın olub-olmaması barədə danışan Q.Karasin vurğulayıb ki, tərəflər arasında qarşılıqlı etimad, çətin problemlərin dinc yolla həlli məramını yüksəltmək lazımdır.

Türkiyə Parlamentinin spikeri Binəli Yıldırım istefa verir

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım istefaya getmək barədə qərar verib.

Spiker fevralın 18-də rəsmi olaraq istefa verəcəyini bəyan edib. B.Yıldırım istefasının səbəbinin İstanbul bələdiyyəsinin başçısı postuna namizədliyini irəli sürmək qərarı ilə bağlı olduğunu bildirib.

Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək. Bələdiyyə seçkiləri 5 ildən bir keçilir.

"Xalq qəzeti"



Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir



"British Council" təşkilatının dəstəyi ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və ixtisaslaşmış peşə təhsili müəssisələrinin nümayəndələri üçün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının London şəhərinə təlim səfəri təşkil olunub.

Təhsil Nazirliyindən aldığımız məlumatda deyilir ki, "Bacarıqların inkişafı" mövzusunda təşkil olunan təlim səfəri Təhsil Nazirliyi ilə "British Council" təşkilatı arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.

Təlim səfərinin əsas məqsədi peşə təhsili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.

Təlim səfəri çərçivəsində peşə təhsili,

müəssisələrinin idarəedilməsi, büdcədən-kənar maliyyə mənbələrinin müəyyən edilməsi və idarə olunması, innovasiya və sahibkarlıq düşüncə tərzinin təşviqi, sektor şuraları, karyera mərkəzlərinin fəaliyyəti və iş yerində təcrübənin təşkili ilə bağlı Böyük Britaniya təcrübəsi öyrəniləcək.

Samirə ƏLİYeva, "Xalq qəzeti"

Filippində bir neçə gün əvvəl Sulu əyalətində kafedral kilsədə törədilmiş partlayış nəticəsində 27 nəfər həlak olmuş, 111 nəfər yaralanmışdı. Dünən isə Mindanao adasında Zamboanga şəhərində məsciddə partlayış baş verib.

Filippində kilsə və məscid partladılıb



Polisin verdiyi informasiyada bildirilir ki, naməlum şəxsin məscidə qumbara atması nəticəsində 2 nəfər həlak olub, dörd nəfər isə yaralanıb. Hadisənin motivi bəlli deyil. Kilsədə baş verən partlayışa görə məsuliyyəti "İslam dövləti" (İŞİD) öz üzərinə götürmüşdür.

Yaralananlar xəstəxanaya yerləşdirilib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

"Xalq qəzeti"

Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsini və onun itkisiz yığılmasını təmin etmək üçün istehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə ötən il ölkəyə dövlət vəsaiti hesabına 6030 vahid kənd təsərrüfatı texnikası gətirilmişdir.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, 2018-ci il ərzində "Aqrolizing" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 197,9 milyon manat dəyərində 118 vahid taxıl-yığan kombayn, kombayna qoşulan 27 vahid biçici aqreqat, 101 vahid pambıq-yığan kombayn, 13 vahid çuğundur çıxaran, 1346 vahid müxtəlif növ traktor, 588 vahid traktor yedəkləri (qoşqular), 692 vahid kotan, 219 vahid mala, 259 vahid kultivator, 89 vahid otbiçən, 32 vahid ot dirmiqi, 60 vahid ot, küləş presləyən, 212 vahid çiləyici və tozlayıcı, 652 vahid səpici aqreqat, 65

Kənd təsərrüfatının müvafiq texnika ilə təchizatı yaxşılaşır



vahid gübrəsəpən, 25 vahid bağarası frez, 30 vahid taxıl (toxum) təmizləyən və 634 vahid digər kənd təsərrüfatı

maşın və avadanlıqları satılmışdır.

Samirə ƏLİYeva, "Xalq qəzeti"

Türkiyənin paytaxtı Ankarada "FETÖ" terror təşkilatı ilə mübarizə çərçivəsində növbəti əməliyyat keçirilib.



Türkiyədə 50-yə yaxın pilot saxlanıldı

Əməliyyat nəticəsində quru qoşunları Hərbi Hava Qüvvələrinin 48 pilotu saxlanılıb.

Saxlanılanlar arasında 3 polkovnik, 4 yarıbay, 4 minbaş, 9 yüzbaş, 27 baş leytenant, 1 leytenant vardır. Saxlanılan pilotlar "FETÖ" ilə sıx əlaqədə olublar.

"FETÖ" mənsublarının əlaqə saxladığı 15 imam da göz altına alınmışdır. Ankara Cümhuriyyət Baş Prokurorluğunun məlumatında bildirilir ki, Quru Qoşunları Komandanlığının Hərbi Hava Qüvvələrinin əsgərləri də

imamlarla sıx əlaqə saxlayıblar. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Xalq qəzeti"



Cakarta 2035-ci ildə əhalisinin sayına görə dünyanın ən böyük şəhəri ola bilər

İndoneziyanın paytaxtı Cakarta şəhəri 2035-ci ildə əhalisinə görə dünyanın ən böyük şəhəri olacaq.

"Oxford Economics" elmi-tədqiqat institutunun proqnozunda bildirilir ki, 16 ildən sonra Cakartanın əhalisinin 38 milyon nəfərə çatacağı gözlənilir. İkinci yeri 2035-ci ildə əhalisinin 37,8 milyon nəfər olacağı proqnozlaşdırılan Tokio şəhərinin tutacağı təxmin edilir. Üçüncü yeri isə 32,2 milyon nəfərlə Çin mərkəzində yerləşən Çuntsin şəhəri tuta bilər.

İlk onluğa Dəkkə (31,2 milyon nəfər), Şanxay (25,3 milyon), Karaçi (24,8 milyon), Kinşasa (24,7 milyon), Laqos (24,2 milyon), Meksiko (23,5 milyon) və Mumbainin (23,1 milyon) daxil olacağı gözlənilir.



“AzerTelecom”: “Azerbaijan Digital Hub” proqramının icrası Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək

□ **Hazırda 4-cü sənaye inqilabı şəraitində dünya ölkələrində iqtisadiyyatın rəqəmsallaşması və sürətli transformasiyası prosesləri gedir. Son 25 il ərzində aparılan fəaliyyətin nəticəsi olaraq regionun enerji və nəqliyyat mərkəzinə çevrilmiş Azərbaycan da artıq 4-cü sənaye inqilabının astanasındadır və iqtisadiyyatın rəqəmsallaşması, innovasiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir.**



Azərbaycan Respublikası-nın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və ölkəmizin tranzit potensialının gücləndirilməsi istiqamətində son illər bir sıra mühüm layihələr icra edilir. Hazırda Azərbaycanın ilk mobil operatoru “Bakcell”-in törəmə şirkəti olan “AzerTelecom” Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramının icrasına başlayıb.

“Azerbaijan Digital Hub” proqramının əsas hədəfləri

“Azerbaijan Digital Hub” proqramının əsas hədəfi Azərbaycanın telekommunikasiya ekosisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə qalxması, ölkənin internetin alığında xarici ölkələrdən asılılığının minimuma endirilməsi, perspektivdə isə Azərbaycanın regionda internet satışında mərkəzi ölkəyə çevrilərək, rəqəmsal xidmətlər idxal edən tərəfdən “Made in Azerbaijan” brendi altında bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunmasıdır.

“Azerbaijan Digital Hub” proqramı çərçivəsində Azərbaycanın gələcəkdə Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənubi Asiya ölkələrini əhatə edən böyük bir regionun rəqəmsal mərkəzinə çevrilməsi və regionlarda yaşayan 1.8 milyard əhəlinin (dünya əhəlinin ¼-i) müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsinə şərait

yaradacaq. Ölkəmizin regionda İnternetin təkə tranzitində deyil, həmçinin satışında mərkəzi ölkəyə çevrilməsi isə dünyanın internet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam və Dubay kimi İnternet Mərkəzlər ilə yanaşı, Bakının da əlavə olunması deməkdir. Bu proqram həmçinin Rəqəmsal Mərkəzdə dünya brendlərinin (Apple, Google, Amazon, Alibaba, Facebook, Netflix və s.) cəmləşməsinə də şərait yaradacaq.

“Azerbaijan Digital Hub” proqramı nəticəsində Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsi, hazırda Çin hökumətinin təşəbbüskarı olduğu “Belt and Road Initiative” layihəsi Avropa, Asiya və Afrika ölkələrində infrastruktur inkişafı, investisiya yatırımlarını özündə ehtiva edir ki, Azərbaycan da “Rəqəmsal Mərkəz” kimi “Belt and Road Initiative” qlobal layihəsinin bir hissəsinə çevrilir.

“Azerbaijan Digital Hub” proqramının reallaşması nəticəsində Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan böyük magistral fiber-optik şəbəkələr Azərbaycanda birləşəcək. Dünyanın global tranzit magistral şəbəkələrinin Azərbaycanı kəşiməsi ilə yanaşı Azərbaycanda bu regionun ən böyük data mərkəzi də qurulacaq. “AzerTelecom” artıq “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə ölkə daxilində dəmiryol xətlərinin mühafizə zolağı boyunca yeni dayanıqlı magistral fiber-optik kabel infrastrukturunun tikintisinə başlayıb və

müvafiq investisiya qoyuluşları həyata keçirilib. Bu imkan verir ki, Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində olan magistral xətlərin Azərbaycanda kəşiməsi reallaşsın.

Proqram mühüm üstünlüklərə sahibdir

“Azerbaijan Digital Hub” proqramının ölkəmiz üçün mühüm üstünlükləri vardır. Yuxarıda qeyd olunanlarla yanaşı bu üstünlüklər həmçinin ondan ibarətdir ki, dövlət investisiyası cəlb olunmadan ölkə iqtisadiyyatının inkişafı üçün yeni imkanlar yaranacaq, regionda rəqəmsal logistik mərkəz qurulacaq, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinə və onun inkişafına güclü təkan verilməklə rəqəmsal iqtisadiyyata töhfə veriləcək. Proqramın icrasının elektron xidmətlərin inkişafında və ölkənin kiber-təhlükəsizliyinin təmin edilməsində də mühüm rolu olacaq.

Həmçinin “Azerbaijan Digital Hub” proqramı çərçivəsində rəqəmsal sahədə yeni iş yerləri yaranacaq, intellektual beyinlərin axınının qarşısının alınması və xaricə olan savadlı azərbaycanlı mütəxəssislərin geri dönüşü üçün yeni imkanlar açılacaqdır. Azərbaycanda startapların inkişafı və onların ölkədə qalması üçün münbit bir ekosistem formalaşacaq, proqram həmçinin kiçik və orta sahibkarlığın və rəqəmsal iqtisadiyyatın inkişafına təkan verəcəkdir.

“Xalq qəzeti”

Quba Rayon Mərkəzi Xəstəxanası aşağıdakı lotlar üzrə

AÇIQ TENDER ELAN EDİR

Lot-1. Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satılınması.
Lot-2. Avadanlığın satılınması.
Lot-3. Inventarın satılınması.
Lot-4. İdarənin xərcləri – dəftərxana və təsərrüfat mallarının satılınması.
Lot-5. Əsaslı təmir işlərinin satılınması.
Lot-6. Cari təmir işlərinin satılınması.
Tender iştirakçılarna təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Quba şəhəri, Fətəlixan küçəsi 12 (əlaqələndirici şəxs - Babayev Elşən Baba oğlundan, telefon - (023) 335-29-58) nömrəli ünvandan ala bilərlər. İştirak haqqı - lot -1 və lot - 3 hər biri 150 manat, lot - 2 və lot - 4 hər biri 100 manat, Lot - 5 və Lot - 6 isə hər biri 50 manatdır.

Bank rekvizitləri:
Hh - AZ37AIB32051019446500246165
VÖEN - 4500202691

Bank - “Kapital Bank”-in Quba filiali
Kod - 200651
VÖEN - 9900003611
M/h - AZ37NABZ
01350100000000001944
S.W.I.F.T: AIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olması haqqında müvafiq vergi orqanından arayış;
-İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-İddiaçıların müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
-Digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 fevral 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28 fevral 2019-cu il saat 17.00-a qədər Quba şəhəri, Fətəlixan küçəsi 12 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 1 mart 2019-cu il saat 15.00-da Quba şəhəri, Fətəlixan küçəsi 12 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

BİLDİRİŞ

Yaranmış zərurətlə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən malların (işlərin və xidmətlərin) satılınması məqsədilə “Xalq qəzeti”nin 11 və 25 yanvar 2019-cu il tarixli nömrələrində dərc edilmiş açıq tender elanında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada aşağıdakı məzmununda dəyişikliklər edilir:

Malgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün elanın 1-ci, 2-ci və 5-ci bəndlərində göstərilən sənədləri 12 fevral 2019-cu il saat 17.00-dək tender komissiyasına təqdim etməlidirlər.

İddiaçılar tender təklifini və təklifin bank təminatını 21 fevral 2019-cu il saat 17.00-dək tender komissiyasına təqdim etməlidirlər.

Təklif zərfləri 22 fevral 2019-cu il saat 14.00-da açılacaqdır.

Tender elanı mətninin qalan hissələri qüvvədə saxlanılır.

Tender komissiyası

Şəki Şəhər İşıqlanma İdarəsi 2019-cu ildə işıqlanma işləri üçün malların satılınması ilə əlaqədar KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusu prosedurunda iştirak etmək üçün sənədlər 7 fevral 2019-cu il saat 18.00-dək qəbul olunmur. Təkliflərin açılış proseduru 8 fevral 2019-cu il saat 11.00-da həyata keçiriləcəkdir. Maraqlanan təşkilatlar 024-244-45-17 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Ünvan- Az 5500, Şəki şəhəri, Şəhriyar küçəsi 2.

“Şəmkir Şərab-1” ASC səhmdarlarının nəzərinə!

18 mart 2019 -cu il saat 10.00-da “Şəmkir Şərab-1” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
Gündəliyə çıxarılan məsələlər:
1. Səhmdar cəmiyyətin idarə heyətinin təsdiqi.

2. Digər məsələlər.
Ünvan- Şəmkir rayonu, Posanlı kəndi.
Əlaqə telefonu – 050-626-62-22.

İdarə heyəti

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN MƏHKƏMƏ EKSPERTİZASI MƏRKƏZİ

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Kartriclərin satılınması.
Lot-2. Switch, UPS və kompüterlər üçün daxili yaddaşların satılınması.
Tender iştirakçılarna təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərfdə yazılı şəkildə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçılar Lot-1 üçün 155.00 (bir yüz əlli beş) manat, Lot-2 üçün 36.00 (otuz altı) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xaqani küçəsi 14 nömrəli ünvanda Məhkəmə Ekspertizası Mərkəzindən ala bilərlər.

Əlaqələndirici şəxsin telefonu- 012/498-05-43.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi
VÖEN- 1700326621
Hh- AZ34CTRE
00000000000002088501
Fond -7, Maddə - 142340.
Tender xərci
Dövlət Xəzinədarlıq Agentliyi
Kod- 210005

VÖEN- 1401555071
M/h - AZ41NABZ
01360100000000003944
S.W.I.F.T BIK CTREA22
İştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (təklif zərfləri açıldığı gündən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Üstünlük Azərbaycan dilinə veriləcəkdir.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-cu il fevralın 19-u saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 2019-cu il fevralın 26-sı saat 17.00-a qədər Bakı şəhəri, Xaqani küçəsi 14 nömrəli ünvanda yerləşən Məhkəmə Ekspertizası Mərkəzinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2019-cu il fevralın 27-si saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Azərikard” MMC AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot -1. IBM Avadanlıq və Sistem Program Təminatı üçün uzadılmış zamanət xidmətlərinin satılınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İştirak haqqı 300 manatdır.
VÖEN-1400318341
Bank-“Azərbaycan Beynəlxalq Bankı” ASC

“Müştəri Xidmətləri Departamenti”
Kod-805250
M/h-AZ03NABZ
01350100000000002944
VÖEN- 9900001881
SWIFT-IBAZAZ2X
H/h- AZ79IBAZ
40060019449311555120 AZN
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bülbül prospekti 54 nömrəli ünvandan (əlaqələndirici

şəxs-Azer Səmədovdan (012 505 21 51 (8057) və Azər Qarayevdən (012 505 21 51 (8064)) əldə edə bilərlər.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (tender zərflərinin açıldığı tarixdən (27 fevral 2019-cu il) sonra azı 30 (otuz) bank günü (yeni ,ən azı 2019-cu il aprelin 18-dək) qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu gündənən azı 30 bank günü çox olmalıdır (yeni ən azı 2019-cu il iyunun 3-dək qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-İddiaçıların müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
-Digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 fevral 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 26 fevral 2019-cu il saat 18.00-a qədər Bakı şəhəri, Bülbül prospekti, 54 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 27 fevral 2019-cu il saat 15.00-da Bakı şəhəri, Bülbül prospekti 54 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti aşağıdakı işlərin görülməsinin satılınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. 2019-cu ildə “İçərişəhər” və “Qala” qoruqları ərazilərində yaşllaşdırma işlərinin satılınması.

Göstərilən iş, müqavilə imzalandığı gündən 2019-cu il dekabrın 31-dək görüldü qurtarmalıdır.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 150 (bir yüz əlli) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi 6 nömrəli (əlaqələndirici şəxs- Məhir Əhmədovdan, telefon- (012) 492-24-27) ünvandan ala bilərlər.
VÖEN- 1700774621
Hh- AZ03AIB33050019443600287106
Bank - “Kapital Bank” ASC-nin İçərişəhər filiali
Kod-200060

VÖEN (bank)- 9900003611
M/h- AZ37NABZ
01350100000000001944
S.W.I.F.T. AIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Tender komissiyası

- digər sənədlər – analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun olub-olmamasına dair arayış.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 fevral 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 27 fevral 2019-cu il saat 17.00-a qədər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi 6 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 1 mart 2019-cu il saat 11.00-da Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi 6 nömrəli ünvanda açılacaqdır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” MMC

2019-cu ildə kompüter və digər avadanlıqların satılınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. Kompüter və digər avadanlıqların satılınması.

Avadanlıqların alınması müddəti –2019-cu il ərzindədir.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 300 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cəbbarlı küçəsi 34 nömrəli ünvanda yerləşən Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” MMC-dən (əlaqələndirici şəxs- Xəlilov Vüqar İlqar oğlundan, telefon- (596-05-20)) ala bilərlər.

TƏŞKİLAT- “ANALİTİK EKSPERTİZA MƏRKƏZİ” MMC

Hh-AZ95IBAZ38090019449693913207

VÖEN- 1300805451

BANK- “AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” NİN NƏSİMİ FİLİALİ

KOD- 805614

VÖEN- 9900001881
M/H-AZ03NABZ
01350100000000002944
S.W.I.F.T- BIK IBAZAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu,

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi

2019-cu ildə lövhələrin, təbliğat-təşviqat vasitələrinin və dövrü mətbuatın satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot -1. Müxtəlif təyinatlı plakatların və lövhələrin satın alınması.
Lot -2. Təbliğat-təşviqat vasitələrinin satın alınması.

Lot -3. Dövrü mətbuatın satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikitəq zərflərdə yazılı şəkildə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində malların keyfiyyəti nəzərə alınmaqla ən aşağı qiymətə və əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 50 manat məbləğdə iştirak haqqını Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər:

B1. Benefisiar (alan) bank
Adı- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ-
41NABZ01360100000000003944
SWIFT BIK CTREAZ22
B2. Vəsaiti alan müştəri (benefisiar)
Adı- DIN-in Daxili Qoşunlarının Baş İdarəsi
H/h- AZ44C-
TRE00000000000002458570
VÖEN- 1500426471
D3. Büdcə təsnifatının kodu-142340
D4. Büdcə səviyyəsinin kodu -7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;

- dövlət qeydiyyatı haqqında şəhadətnamənin, nizamnamənin notarial qaydada 2019-cu ildə təsdiq olunmuş surəti;

- son iki ildə malların təchizatı sahəsində fəaliyyəti, maddi-texniki və kadr potensialı barədə ətraflı məlumat (analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat);

- müvafiq mallar və xidmətlər üzrə mənsə və uyğunluq sertifikatları;

- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).

Tender iştirakçıları iştirak etdiyi lotlar üzrə 5 mart 2019-cu il saat 12.00-a qədər tələb olunan nümunələrə uyğun lövhələrin şəkillərini Daxili Qoşunların Baş İdarəsinə (Bakı şəhəri, Q. Musabəyov küçəsi 4) təqdim etməlidirlər. Baxışın nəticəsi haqqında həmin mallar üzrə tender təkliflərinə dair zərflərin açılışından sonra məlumat veriləcəkdir.

Tender iştirakçılarından tələb olunan sənədlər 5 mart 2019-cu il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 14 mart 2019-cu il saat 12.00-a qədər ikitəq zərflərdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsinin başçısı mərtəbəsində yerləşən tender komissiyasının otağında əlaqələndirici şəxslərə təqdim edilməlidir.

Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri qəbul olunmayacaqdır. Tender zərflərinin açılış proseduru 15 mart 2019-cu il saat 16.00-da Daxili Qoşunların Baş İdarəsinə (Bakı şəhəri, Q. Musabəyov küçəsi 4 nömrəli ünvanda) keçiriləcəkdir.

İclasda iddiaçıların səlahiyyəti nümayəndələri də iştirak edə bilərlər (etibarnamə təqdim etməklə).

İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:
Ünvan – Bakı şəhəri, Q. Musabəyov küçəsi 4.

Telefon-569-95-10, əlaqələndirici- E. Əliyev.

Tender komissiyası

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi

2019-cu il üçün dərman preparatlarının, tibbi ləvazimatların, tibbi reaktivlərin, vaksinlərin, dezinfeksiyaedici maddələrinin, baytarlıq dərman preparatlarının və hərbi qulluqçuların tibb müəssisələrində tibbi müayinələrinin aparılmasının satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.

Lot-1. Dərman preparatları və tibbi ləvazimatların satın alınması.

Lot-2. Tibbi reaktivlər, vaksinlər, dezinfeksiyaedici maddələr və tibbi ləvazimatların satın alınması.

Lot-3. Hərbi qulluqçuların tibbi müayinələrinin aparılmasının satın alınması.

Lot-4. Baytarlıq dərman preparatlarının satın alınması.

İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikitəq zərflərdə yazılı şəkildə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində dərman preparatlarının, tibbi ləvazimatların, tibbi reaktivlərin, vaksinlərin və dezinfeksiyaedici maddələrin, həmçinin tibbi müayinələrin keyfiyyəti nəzərə alınmaqla ən aşağı qiymətə və əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunaçaqdır.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları dərman preparatlarının, tibbi ləvazimatların, tibbi reaktivlərin, vaksinlərin və dezinfeksiyaedici maddələrin satın alınması üzrə peşəkartla, lazımi texniki və maliyyə imkanlarına malik olmalı, məhkəməyə cəlb olunmamalı, əvvəllər yerinə yetirdiyi müqavilələrə görə onlara qarşı irad tutulmamalı, cərimə tələb olunmamalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını Daxili Qoşunların Baş İdarəsinin hesabına

köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər:

İştirak haqqı Lot-1 200 manat, lot-2 100 manat, lot-3 və lot-4 isə hər biri 50 manatdır.

B1. Benefisiar (alan) bank
Adı- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ-
41NABZ01360100000000003944
SWIFT BIK CTREAZ22
B2. Vəsaiti alan müştəri (benefisiar)
Adı- DIN-in Daxili Qoşunlarının Baş İdarəsi
H/h- AZ44C-
TRE00000000000002458570
VÖEN -1500426471
D3. Büdcə təsnifatının kodu- 142340
D4. Büdcə səviyyəsinin kodu- 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesablarının surəti;

- dərman preparatlarının, tibbi ləvazimatların, tibbi reaktivlərin, vaksinlərin və dezinfeksiyaedici maddələrin uyğunluq sertifikatları (surət notariusda təsdiq edilməlidir);

- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).

Tender iştirakçılarından tələb olunan sənədlər 5 mart 2019-cu il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 14 mart 2019-cu il saat 12.00-a qədər ikitəq zərflərdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsinin başçısı mərtəbəsində yerləşən tender komissiyasının otağında əlaqələndirici şəxslərə təqdim edilməlidir.

Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri qəbul olunmayacaqdır. Tender zərflərinin açılış proseduru 15 mart 2019-cu il saat 16.00-da Daxili Qoşunların Baş İdarəsinə (Bakı şəhəri, Q. Musabəyov küçəsi 4 nömrəli ünvanda) keçiriləcəkdir.

İclasda iddiaçıların səlahiyyəti nümayəndələri də iştirak edə bilərlər. İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:

Ünvan – Bakı şəhəri, Q. Musabəyov küçəsi 4.

Telefon- 569-95-10, əlaqələndirici şəxs- E. Əliyev.

Tender komissiyası

Bakı Şəhər Baş Səhiyyə İdarəsi

tabeliyindəki müəssisələrə 2019-cu ilə tələb olunan malların (iş və xidmətlərin) satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 15 (on beş) lot üzrə keçirilir.

Lot – 1. İcmalı suyun satın alınması (Xəzər rayonu üzrə).

Lot – 2. Kommunal xidmətlərin satın alınması.

Lot – 3. Kommunikasiya və elektrik işlərinin satın alınması.

Lot – 4. Mətbəə xərclərinin satın alınması.

Lot – 5. Elektrik mallarının satın alınması.

Lot – 6. Digər alış və xidmətlərin satın alınması.

Lot – 7. Dəftərxana mallarının satın alınması.

Lot – 8. Təsərrüfat mallarının satın alınması.

Lot – 9. Sair xərclərin satın alınması.

Lot -10. Yuyucu vasitələrin satın alınması.

Lot –11. Antivirüs proqramının təminatı.

Lot – 12. Əmək haqqı proqramının təminatı.

Lot – 13. İstehsalatda istifadə olunan qeyri - maddi aktivlərin satın alınması.

Lot – 14. Liftlərə texniki xidmət göstərilməsinin satın alınması (Xəzər, Suraxanı və Binaqədi rayonları üzrə).

Lot – 15. Hüquqi xidmət göstərilməsinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı, iş və xidmətlərin yerinə yetirilməsi cədvəli hər ay müəyyən edilmişdir və 2019-cu il dekabrın 30-na kimi nəzərdə tutulmuşdur.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır. Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs- Xanlar Hüseynov, telefon- 012 495-38-28.

Ünvan-Bakı, M. Mirqasımov küçəsi 1A, Bakı Şəhər Baş Səhiyyə İdarəsi.

Maraqlananlar lotlar üzrə əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqı ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

İştirak haqqı lot – 1, lot -11, lot-12, lot -13, lot-14 və lot - 15 hər biri 50 manat, lot – 2 100 manat, lot – 3, lot – 5 və lot – 6 hər biri 150 manat, lot – 4, lot – 7, lot – 8, lot – 9 və lot – 10 isə hər biri 250 manatdır.

İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

ADI – MNDXA-nın 8 sayılı Xəzinədarlıq İdarəsi

VÖEN- 1401555071
KOD: 210005
M/h- AZ-

41NABZ01360100000000003944
S.W.I.F.T BIK- CTREAZ22
H/h- AZ54C-

TRE00000000000002128202
Kitab- 002736 Fond -7 Büdcə səviyyə kodu -142340

VÖEN- 1400125591
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar tenderdə iştirak etmək üçün 4 mart 2019-cu il saat 16.00-a qədər aşağıdakı

Tender komissiyası

Notların qanun alətində rəqsi...

□ Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc qanun ifaçısı, Əməkdar artist Çınarə Heydərovanın solo konserti keçirilib.



Konsertdən əvvəl çıxış edən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti, professor Ağaverdi Paşayev gənc ifaçının yaradıcılığı haqqında fikirlərini bölüşüb. Bildirib ki, ifaçı hələ 16 yaşından orkestrdə çalışmağa

dörd il təhsil aldıqdan sonra öz arzusu ilə qanun alətini seçən ifaçı görünür ki, heç də səhv addım atmayıb. Çünki bu gün muğam konsertlərinin və Azərbaycan xalq musiqisinin ölkəmizdən kənarada təbliğinə gənc ifaçı da öz töhfəsini verməkdədir. Əbəz deyildir ki, onun qanun alətində bacarıqlı ifası, görkəmli bəstəkar Dadaş Dadaşovun nəzərindən kənarada qalmamış və gənc ifaçıya qanun aləti üçün “Çınarənin sevinci” əsərini həsr etmişdir. İfaçının bacarığı və çalışqanlığı diqqətdən kənarada qalmamış və dövlətimiz tərəfindən Əməkdar artist fəxri adına layiq görülmüşdür. İfaçı çox az sayda olan musiqiçilərdəndir ki, həm solist, həm də orkestrlə işləmək bacarığı çox yüksək səviyyədədir. Bu gün biz çox sevinirik ki, gənc nəslin nümayəndəsi kimi Çınarə Heydərova həm gözəl ansambl ifaçısı, həm orkestr, həm də savadlı pedaqoq kimi fəaliyyət

göstərir. Çünki o, həm də dirijorluq ixtisasına tam yiyələnmiş musiqiçidir”.

Daha sonra Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə gənc qanun ifaçısı Azərbaycan bəstəkarları N.Əlverdibəyov, H.Xanməmmədov, S.Ələsgərov, F.Əmirov, Z.Bağırov, həmçinin Avropa bəstəkarlarının əsərlərini təqdim edib. Konsert proqramında səslənən “Şüştər” muğamı və Çınarə Heydərovanın tələbəsi Solmaz Rəhimova ilə dueti İ.Albenis “Asturiya əfsanəsi” əsəri böyük maraqla qarşılanıb. Proqramın sonunda isə D.Dadaşovun “Çınarənin sevinci” əsəri təqdim olunub.

Konsertin sonunda ifaçı “Gənclərə dəstək” layihəsinin təşkilatçılarına, Mədəniyyət Nazirliyi və Filarmoniyanın birgə layihəsidir. Layihənin məqsədi gənc ifaçıların istedadını üzə çıxarmaq və yaradıcılığına dəstək məqsədi daşıyır.

AZƏRTAC

“Azərbaycan Televiziya və Radio Verilişləri”

Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1."İMX" və "DVCAM" tipli videoyazı avadanlıqlarının ehtiyat hissələrinin satın alınması.

Lot-2 .Studiya kənar çəkiliş avadanlıqları və onların aksesuarlarının satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 200 manat iştirak haqqını ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvandan (tender komissiyasının əlaqələndiricisi - Hürmüz Sadıxzadədən , telefon- 537-02-93) ünvandan ala bilərlər.

Bank rekviziti
H/h- AZ33CTRE00000000000004048501
VÖEN- 9900062371
Bank- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ01360100000000003944
S.W.I.F.T- CTREAZ22

D-3 Büdcə təsnifatı kodu -142340

D-4 Fond-7

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı ,hüquqi statusu, nizamnaməsi ,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 6 mart 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərflə 15 mart 2019-cu il saat 15.00-a qədər Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 18 mart 2019-cu il saat 15.00-da Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda xüsusi ayrılmış otaqda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Email: webmaster@aztv.az

Tender komissiyası

Quba Rayon İcra Hakimiyyəti

Yolların əsaslı təmiri və abadlaşdırma işlərinin satın alınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.

Lot- 1. Yolların əsaslı təmiri işlərinin satın alınması

Xarici xəbərlər

ABŞ

“iPhone” ucuzlaşır



Milli valyutaların dollara nisbətində kəskin ucuzlaşması səbəbindən bir sıra ölkələrdə “iPhone” smartfonlarının qiyməti aşağı salınacaq.

“Apple” korporasiyasının rəhbəri Tim Kuk bildirib ki, şirkət bununla bağlı bir sıra bazarlarda makroiqtisadi vəziyyəti təhlil edib. Nəticədə, satışların artırılması üçün qiymətlərin ödənilməsi yerli qiymətlərlə əvəz edilməsinə qərar verilib.

Məlumdur ki, milli valyutanın dollara nisbətində kəskin ucuzlaşması daha çox Türkiyə, Rusiya və Braziliyada müşahidə olunub.

Xəbəri BBC yayıb.

Fransa

Qasırgı təhlükəsi gözlənilir

Aramsız yağın qar və cövlən edən çovğun Fransanın 43 departamentində ciddi problemlər yaradıb. Bu azmış kimi, yerli meteoroloqlar bildirirlər ki, ölkədə “Qabriel” qasırgısı gözlənilir.



Ölkənin qərbində küləyin sürəti saatda 120 kilometr keçib. Əlverişsiz hava şəraiti ilə bağlı tədbirlər görüldü, bəzi nəqliyyat vasitələri, eləcə də hava limanlarında uçuşlar dayandırılıb. Güclü qar yağacağı ilə bağlı xəbərdarlıq edilib.

Xəbəri TASS yayıb.

Almaniya

Uğurlu nəticə



Almaniyanın “Volkswagen” avtokonserni 2018-ci ildə dünyanın ən böyük avtomobil istehsalçısı olub.

Yeri gəlmişkən, “Volkswagen” son 3 ildə birinci yer tutur. Sonrakı yerdə Yaponiyanın “Toyota” şirkəti qərarlaşıb.

Yapon şirkəti keçən il istehsal etdiyi avtomobillərin sayını 2 faiz artıraraq 10,6 milyon ədədə çatdırıb.

Keçən il 10,8 milyon avtomobil istehsal edən alman avtokonserni öz tərkibində “Audi”, “Bentley”, “Buqatti”, “Lamborghini”, “Porsche”, SEAT, “Skoda” kimi avtomobil markaları, “Ducati” motosikletləri, MAN, “Scania” və “Volkswagen Kommersial” yük maşın markalarını cəmləşdirib.

Xəbəri “auto.ru” yayıb.

Çin

Yeni smartfon təqdim edilib

“Xiaomi” şirkəti yeni qurğular üçün optimallaşdırılan “Android Go” platforması əsasında ilk smartfonunu təqdim edib. Bildirilir ki, “Redmi Go” adlı modelin fevralda Avropa və Filippində satışa çıxarılması nəzərdə tutulur.



Smartfon HD (1280 x 720 piksel) təsvir ölçülü 5 düym diaqonallı ekran, 5 meqapikselli ön və 8 meqapikselli əsas kamera, 1 qiğabaytlıq operativ və 8 qiğabaytlıq quraşdırılmış yaddaş, 128 qiğabayt tutumlu “microSD” formatlı yaddaş kartları üçün çıxışla təchiz edilib.

“Xiaomi Redmi Go” smartfonunun Avropada qiyməti təxminən 80 avro təşkil edir.

Xəbəri “ferra.ru” yayıb.

İspaniya

“Vilyarreal”a yeni baş məşqçi gətirilib



İspaniyanın “Vilyarreal” klubunun yeni baş məşqçisi müəyyənləşib. Bildirilir ki, ötən gün istefaya göndərilən Luis Qarsiyanı klubun əvvəlki

məşqçisi Xavyer Kalyexa əvəzləyib.

Kalyexa ötən il dekabrın 10-da istefaya göndərilmişdi və onu Luis Qarsiya əvəzləmişdi.

Xatırladaq ki, “Vilyareal” La Liqada 21 turdan sonra 18 xalla 19-cu pillədə qərarlaşıb.

Xəbəri “Goal.com” yayıb.

Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”

“Total” Böyük Britaniyada iri qaz yatağı aşkarladı



Fransanın “Total” şirkəti Britaniya sahillərində iri təbii qaz yatağı tapıb. Bu barədə şirkətin saydığı informasiyaya görə, yataq Şimal dənizinin sahilində, Aberdin şəhərinin şərqində, Qlenqorm rayonunda aşkarlanıb.

Məlumatla görə, yeni yataqda qazın ehtimal olunan həcmi neft ekvivalentində 250 milyon barel təşkil edir. Kəşfiyyatçılar qaz təbəqəsinin məhsuldar olduğunu, quyunun dərinliyinin isə 5056 metr təşkil etdiyini bildirirlər. Hazırda torpaq qatının məhsuldarlığını və buradakı qaz ehtiyatlarını dəqiq qiymətləndirmək üçün quyunun

qazılması və sınaq işləri davam etdirilir. Fransa şirkətinin rəsmi nümayəndəsi Kevin Maklaxan bildirib ki, quyunun qazılması “yuxarı hədd” səviyyəsindədir: “Bizim regionda apardığımız işlərlə bağlı qəti mövqeyimiz ondan ibarətdir ki, mövcud infrastrukturdan istifadə etməklə yeni yatağın işlənməsini opti-

mallaşdırmaq”. Xatırladaq ki, Fransanın “Total” şirkəti hasilat məsələləri üzrə dünyada dördüncü yeri tutur. Yeni kəşf olunmuş qaz yatağı şirkətin son dörd ay ərzində kəşf etdiyi ikinci iri yataqdır. Keçən ilin sentyabrında “Total” Böyük Britaniyada, Şotlandiya adalarının qərbində, Qlendron rayonunda da qaz yatağı aşkarlamışdı. Quyunun dərinliyi 4312 metr təşkil edirdi. Sınaq işləri də göstərmişdi ki, torpaq qatının xarakteri, məsələliyi və buraxma qabiliyyəti yaxşıdır.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

BMT-nin Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə İdarəsi yeni hesabat hazırlayıb. Yanvarın 29-da təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında təqdim etdiyi hesabatda göstərilir ki, 2018-ci ildə insan alveri qurbanlarının 30 faizi uşaqlar olub. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Hesabatda insan alverinin ən çox genişləndiyi ölkələrin adları da açıqlanıb. Bildirilir ki, Cənubi Amerika, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində,



BMT: İnsan alveri qurbanlarının 30 faizi uşaqlardır

həmçinin Rusiyada yüz minlərlə insan, xüsusən, qadın və uşaqlar insan qaçaqmalçıların qurbanı olublar. Cinayətkarların qurbanlarının 70 faizi qadınlar və yetkinlik yaşına çatmayan qızlardır. Onlar seksual istismara və qul əməyinə məruz qalırlar. Belarus və Ukraynada insan qaçaqmalçıların qurbanlarının 97 faizi dünyanın müxtəlif ölkələrində seksual istismara məruz qalan

qadınlardır. İnsan qaçaqmalçıların qurbanına çevrilən kişilər isə silahlı münaqişə zonalarında qanunsuz hərbi birləşmələrə cəlb olunurlar. Hesabatda qeyd olunur ki, digər dəhşətli cinayət – “orqan alveri” də genişləniş. Belə ki, 25 ölkədən insan qaçaqmalçılarının oğurladıqları uşaqların daxili orqanlarının çıxarılması barədə 700 məlumat daxil

bildirilir ki, son illər dünya ictimaiyyəti insan alverinin qarşısının alınmasına dair protokolun müddəalarının yerinə yetirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirənlər də, bu problem bəşəriyyət üçün ən ağır məsələ olaraq qalır.

Rövşən ATAŞİYEV,
“Xalq qəzeti”

Neftin qiyməti iki gündür ki, artır

İki gündür ki, dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. Ekspertlər bildiriblər ki, ABŞ Venesuelanın “PDVSA” Neft Şirkətinə sanksiya tətbiq etdikdən sonra neftin qiyməti bahalaşmağa başlayıb.

Londonun “ICE” birjasının məlumatına görə, “Brent” markalı neftin bir bareli 61,80, ABŞ-ın “WTI” markalı neftinin bir bareli 53,80, Azərbaycanın “AzeriLight” markalı neftinin bir bareli 63,90 dollar olub.

Ekspertlər bildiriblər ki, ABŞ-ın Venesuela neft şirkətinə sanksiya tətbiq etməsi Rusiyanın “Rosneft” şirkətinə də mənfi təsir edə bilər. Çünki “Rosneft” şirkəti Venesuelanın “PDVSA” Neft Şirkətinə sərmayə qoyub.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”



Hava proqnozu

Yanvarın 31-də
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, aralıq tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm cəvə sütünə, nisbi rütubət 70-80 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,

Laçın, Kelbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskinliyi olacaq. Şərq küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinliyi yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-6, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti olacaq.

Kalın və Bolton Suriyadakı vəziyyəti müzakirə ediblər

Türkiyə Prezidentinin köməkçisi İbrahim Kalın ilə ABŞ dövlət başçısının milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında baş tutan telefon bağlantısında Birləşmiş Ştatlar hərbiçilərinin Suriyadan çıxarılması prosesində birgə kordinasiya səylərinin əhəmiyyəti vurğulanıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Telefon bağlantısı zamanı rəsmilər Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması və Münbiç üzrə ABŞ və Türkiyə arasında razılaşdırılmış “yol xəritəsi”nin şərtlərinə əməl olunmasının vacib olduğunu bildiriblər. Onlar qeyd ediblər ki, hər iki ölkənin təhlükəsizlik qurumları terrorizmlə səmərəli mübarizə sahəsində əməkdaşlığı davam etdirəcəklər.

Yeri gəlmişkən, qeyd olunan mövzu Türkiyə və ABŞ liderləri arasında ötən həftə baş tutan telefon danışıqları zamanı da geniş müzakirə olunub. Türkiyə Prezidenti bildirib ki, Ankara Münbiçdə təhlükəsizliyin təmin edilməsi üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazırdır. Dövlət başçıları



Suriyanın İŞİD “qalıqları”ndan təmizlənməsi və burada terror təşkilatının yenidən meydana çıxması üçün birgə addımlar atılması barədə razılığa gəliblər.

Qeyd edək ki, Türkiyə Prezidentinin davatı ilə Ağ evin hazırkı sahibinin yaxın

aylarda Türkiyəyə dövlət səfəri gözlənilir. İ.Kalın və C.Bolton səfərin bəzi təfərrüatlarını müzakirə ediblər.

M.HACIXANLI,
“Xalq qəzeti”

Deniel KOUTS:

Poroşenko məğlub ola bilər

ABŞ Milli Kəşfiyyatının direktoru Deniel Kouts Ukraynada növbəti dəfə prezidentliyə namizədliyini irəli sürən Pyotr Poroşenkonun seçkilərdə məğlub ola biləcəyini deyib. Bu barədə RİA “Novosti” məlumat yayıb.



O bildirib ki, ABŞ kəşfiyyatı Ukraynada vətəndaşların siyasi elitaya qətiyyətinə inanmadığını müəyyən edib. Kouts əlavə edib ki, bununla bərabər, seçkilərdə geniş əhatəli bir sıra namizədlər iştirak edir ki, bu da mövcud durumu daha da mürəkkəbləşdirir.

Kəşfiyyat direktoru onu da vurğulayıb ki, ukraynalı seçicilərin çoxu hələ də öz siyasi üstünlüklərini müəyyənləşdirə bilməyən namizədləri seçməkdə qərarlıdır.

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

Ən təhlükəsiz ölkələr



2019-cu il üçün dünyanın ən təhlükəsiz ölkələrinin reytingi tərtib edilib. “Global Finance” jurnalının hazırladığı reyting cədvəlində mütəxəssislər 128 ölkə üçün təhlükəsizlik indeksini müəyyənləşdiriblər.

Reytingin tərtibi zamanı hərbi münaqişənin

mümkünlüyü, cinayətkarlığın vəziyyəti, vətəndaşların şəxsi

təhlükəsizliyi, iqtisadi inkişaf səviyyəsi və təbii fəlakət ehtimalı nəzərə alınıb.

“Top-20”yə iqtisadiyyatı inkişaf etmiş və yaxşı səhiyyə sistemi olan Avropa ölkələri daxil olub. Reytingdə İslandiya birinci, İsveçrə ikinci, Finlandiya isə üçüncü yerdə qərarlaşıb. Avropa ölkələri ilə yanaşı, Qətər, Sinqapur, Yeni Zelandiya və Kanada da ən təhlükəsiz 20 ölkə arasında yer alıblar.

Iqtisadiyyatın yüksək inkişaf səviyyəsinə baxmayaraq, Yaponiya və ABŞ müvafiq olaraq, 43-cü və 65-ci yerdə qərarlaşıblar. Bu, Yaponiyada təbii fəlakət riskinin yüksək olması, ABŞ-da isə zorakılıqla törədilən cinayətlərin sayının çoxluğu səbəbindən şəxsi təhlükəsizlik səviyyəsinin aşağı olması ilə bağlıdır.

Azərbaycan reytingdə 71-ci yeri tutub.

Dünyanın ən təhlükəli ölkələri isə Qvatemala, Yəmən və Filippin adaları hesab edilib.

Rövşən ATAŞİYEV,
“Xalq qəzeti”

BİLDİRİŞ

“Xalq qəzeti”nin 26 dekabr 2018-ci il və 11 yanvar 2019-cu il tarixli nömrələrində dərc olunan “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin tenderlərində iştirak etmək istəyən iddiaçıların sayının üçdən az olması səbəbindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən tenderin davamından imtina edilir.

Tender komissiyası

Allah rəhmət eləsin

Xanlar Vəliyev və Fəxrəddin Səfərov Bakı Apellyasiya Məhkəməsinin hakimi Səriyyə Seyidovaya qardaşı

QÜDRƏT SEYİDOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

**HƏSƏN
HƏSƏNOV**

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və səhifələnilib, “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS

0282

TİRAJ

7277

SİFARİŞ

327

QİYMƏTİ

40 qəpik

Çapa imzalanmışdır 00:00